

NİZAMI CƏFƏROV

# "KİTABİ - DƏDƏ QORQUD" DA İSLAMA KEÇİDİN POETİKASI



NİZAMI - DƏDƏ QORQUD - 1300

**“KİTABİ-DƏDƏ QORQUD” DASTANININ  
1300 İLLİYİ HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASI PREZİDENTİNİN  
FƏRMANI**

Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının yaranmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideallar tərənnümçüstü kimi dünya xalqlarının mə’nəvi sərvətlər xəzinəsinə daxil olmuşdur.

“Kitabi-Dədə Qorqud” dastanının dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqının, bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının bu möhtəşəm epik əsərinin 1300 illik yubileyinin layiqince hazırlanması və keçirilməsi məqsədi ilə qərara alıram:

1. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılsın.


2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına tapşırılsın ki, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə BMT-nin YUNESKO teşkilatına müvafiq qaydada müraciət etsin.

3. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasına müvafiq ştat vahidləri ayırmalı üç nəfərdən ibarət işçi qrup yaradılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Fərmanın icrası ilə bağlı məsələləri həll etsin.

Heydər Əliyev  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 1997-ci il



1999  
643

"KİTABİ-DƏDƏ QORQUD" DASTANININ  
1300 İLLİYİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASI  
"KİTABİ-DƏDƏ QORQUD" KİTABXANASI


11120  
C 77

NİZAMI CƏFƏROV

67 Y 33

## "KİTABİ-DƏDƏ QORQUD" DA İSLAMA KEÇİDİN POETİKASI

ARXİV



67366

Yeni Nəşrlər Evi

"Elm" nəşriyyatı

Bakı  
1999

GİRİŞ

Elmi redaktoru: fəlsəfə elmləri doktoru,  
professor

Həmid İMANOV

Nəşriyyat redaktoru: V.SALMANBƏYLİ

Cəfərov N. "Kitabi-Dədə Qorqud"da İslama keçidin poetikası. Bakı, Yeni Nəşrlər Evi, "Elm" nəşriyyatı, 1999, 60 sah.

ISBN 5-8066

"Kitabi-Dede Qorqud"da İslama keşidin poetikası ilk defedir ki, sistemi şekilde arazidırır. Müellif "Kitab"ın verdiği zengin faktlara dayanarak Azərbaycan türklerinin İslami necə, hansı təfəkkür potensialı əsasında qobul etdikleri, bu dini qorumaq, yayaq üçün nə cür mübarizə apardıları barədə dənişir, "Kitab"dakı qazılardən, qozavat hərəkatından etraflı bəhs edir.

S  $\frac{4604000000 - 835}{655(07) - 99}$  Sifarişlə

© Yeni Nöşrlər Evi, 1999

© "Elm" nəşriyyatı, 1999

Türk dünyasının, xüsusilə Azərbaycan türklərinin mə'nəvi mədəniyyət tarixinin ən mühüm mənbələrindən biri olan "Dədə Qorqud" eposu (eləcə də "Kitabi-Dədə Qorqud") müəyyən ideoloji qadağalara, yasaqlara mə'ruz qaldığına görə (xüsusilə Azərbaycanda) ideya-məzmun baxımından, demək olar ki, araşdırılmamış, yalnız ən ümumi məsələlərə diqqət yetirilmiş, "Kitab" daha çox struktur-forma baxımından təhlil edilmişdir. Son illərin araşdırımlarında isə müəlliflər bəzən "Kitab"ı dərindən öyrənmək, onun faktından, materialından çıxış etmək əvəzinə xəyallarında yaratdıqları fantastik "metodologiya" ilə ona müdaxilə etmiş, heç bir məntiqə siğmayan fikirlər söyləmişlər. Məsələn, professor Elməddin Əlibəyazada "Azərbaycan xalqının mə'nəvi mədəniyyət tarixi (islamaqadarki dövr)" kitabında genetik baxımdan müxtalif mədəniyyət tiplərinin mahsulu olan "Bilqəmis" eposu, "Avesta", antik adəbiyyat və "Kitabi-Dədə Qorqud" u birləşdirib Azərbaycan xalqının mə'nəvi mədəniyyət tarixini "varadır". Və həmin "tarix"ə görə guya

1) “ərəb işgali Azərbaycan xalqının qədim atəşpərvəstlik dininə - müqəddəs “Avesta” kitabına elə zərbə endirdi, üzərinə elə qalın qara pərdə çəkdi ki, haralardasa, künçdə-bucaqda, zərdüştlərin qəlbinin dərinliklərində özünə yuva salıb qala bildi və yüz-yüz illər boyu yavaş-yavaş közərdi, öz tə’liminin ancaq çox cüz’i bir qismini qatırıb biza çatdırdı”<sup>1</sup>;

2) "ərəb işğalı Azərbaycan xalqının qədim əlifbasını əlindən aldı, onun qədim yazı mədəniyyətinin, türk-run əlifbasının üstünə elə qalın qara pərdə çəkdi ki, min il işiq üzü görmədi, ancaq keçən əsrin sonlarında üzə çıxdı, öz kamilliyi, türk dillərinə yararlı olması ilə bütün tədqiqatçıları heyvata gətirdi"<sup>2</sup>.

Halbuki Azərbaycan xalqının (söhbət türk mənşəli Azərbaycan xalqından gedir) dini görüşləri sistemində atəşpərəstlik dini, xüsü-

silə "Avesta" kitabı əhəmiyyətli bir yer tutmadığı kimi, Azərbaycan ərazisində də "bütün tədqiqatçıları heyrətə gatırımış" "qədim əlifba", "qədim yazı mədəniyyəti", "türk-run əlifbası", demək olar ki, yoxdur. E.Əlibəyazadə dünyanın böyük əsərlərini Azərbaycan xalqının mə'nəvi mədəniyyət tarixinə daxil etməklə elə təsəvvür edir ki, mənsub olduğu xalqın tarixini zənginləşdirir, lakin nəzərə alırmı ki, biri digərinə uyğun gəlməyən, hətta biri digərini inkar edən müxtəlif kitablardan, abidələrdən, mənbələrdən mə'nəvi mədəniyyət öyrənməyə məcbur edilən xalq axırda mə'nəviyyatsız, mədəniyyətsiz qalar... Azərbaycan xalqının ilk böyük əsəri "Dədə-Qorqud" eposunu - mənsub olduğumuz xalq təşəkkül dövründə yaratdırına görə özü də onunla, demək olar ki, yaşıddır. Va biz E.Əlibəyazadənin tədqiqat metodologiyası ilə ümumən razi olmasaq da, həmin metodologiyaya dəxli olmayan, məsələn, aşağıdakı fikri ilə tamamilə şərīklik ki, "Kitabi-Dədə Qorqud"un "düzülüb-qoşulması, tamamlanması, qədim mədəniyyətlə "yeni" İslam mədəniyyətinin qarşılaşduğu bir dövрə, keçid dövrünə təsadüf edir".<sup>3</sup>

Azərbaycan xalqının təşəkkülü dövründə formalasılmış eposun əhatə etdiyi mövzular, irali sürdüyü məsələlər, heç şübhəsiz, mənsub olduğumuz xalqın mə'nəvi-ruhi marağının bilavasitə ifadəsidir. Həmin mövzulardan biri də İslam dininin qəbulu mövzusudur ki, "Kitab"da bütün genişliyi, əhatəliliyi, problemləri ilə birlikdə əks olunmuşdur.

"Dədə Qorqud" eposunun əsas qəhrəmanları İslam dinini nəinki qəbul etmiş, hətta bu dini yaymaq səlahiyyətinə malik olan müsəlman türklər, "Kitab"ın dili ilə desək, "qazi ərənlər"dir. "Dədə Qorqud" dastanı, yaxud eposu məhz onların - "qazi ərənlər"in dastanı, eposudur. Va eposun əfsanəvi yaradıcısı, müəllifi Dədə Qorqud hər boyun sonunda keçən zamanların nisqilini çəkir:

Qanı öğdüğümüz bəg ərənlər,  
Dünya mənim deyənlər?  
Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?!  
Gəlimli-gedimli dünya,  
Son ucu ölümlü dünya!..

Yalnız Azərbaycan türkərinin deyil, ümumən türkərin islam dinini həmin dinin meydana çıxdığı ilk zamanlardan (Həzərəti Peyğəmbərin sağlığından) başlayaraq qəbul etməsini müxtəlif mənbələr təsdiqləyir. "İslamın qılincı", yaxud daha geniş yayıldıği kimi "qılinc müsəlmani" adlanan türklər İslami sadəcə qəbul etməklə kifayatlanmamış, eyni zamanda ilk çağlarından e'tibarən onun yayılmasına çalışmışlar. Düzdür, onlar İslami qəbul etdirdikləri bir sıra ölkələrdə bu dinin incəlikləri barədə ətraflı izahat verə bilməmişlər, çünki ilk əsərlərdə türklər islamın yalnız əsaslarına bələd idilər, onların həyat tərzı də həmin dinin mistikasını mənimsəməyə imkan vermirdi, bununla belə türkərin etnik psixologiyası, təbiəti üçün xarakterik olan sədaqətlilik, iman kamilliyi onları yeni dina möhkəm bağlamışdı. Digər tərfdən, İslam Altaydan Türküstana (Mərkəzi Asiyaya), Türküstənən isə Kiçik Asiyaya (və daha Qərbi) axın edən, yeni ərazilərdə məskunlaşan türklər üçün təşkiledici bir ideolojiya olmuşdu.<sup>4</sup>

"Kitabi-Dədə Qorqud"də İslam dini motivləri, heç də bir sira araşdırıcıların döñə-döñə qeyd etdikləri kimi, sonradan edilmiş əlavə (katib əlavəsi!) deyildir<sup>5</sup>, əksinə, "Kitab"ın ideya-estetik, poetik əsaslarından biridir. Va hətta müqayisələr, təhlillər göstərir ki, müxtəlif dövrlərdə (görünür, təxminən I-V əsrlerdə), oğuz türkərinin yaşadıqları müxtəlif ərazilərdə (xüsusilə Türküstənə) yaranmış süjetlər həm də İslamın qəbulu ehtiyacı, yaxud İslam ideologiyası əsasında bir yerə yiğilmiş, bütöv bir dastana çevrilmişdir. Əgər həmin ehtiyac, həmin ideoloji-mə'nəvi mühit olmasa idi, şübhəsiz, "Dədə Qorqud" dastanı (xüsusilə "Kitabi-Dədə Qorqud") bu keyfiyyətdə, bu poetik tipologiyada olmazdı.

Müxtəlif dinlərdən, xüsusilə tanrıçılıqdan İslama keçid həm "Dədə Qorqud" dastanının, eposunun, həm də "Kitabi-Dədə Qorqud"un başlıca mövzusudur. "Kitab", eposun məntiqini, ideya-

estetik marağını düzgün ifadə etdiyinə görədir ki, orta əsrlərdə Azərbaycanda gedən dini, ideoloji-mə'nəvi prosesləri kifayət qədər obyektiv əks etdirir.

Müqayisələr göstərir ki, "Dədə Qorqud" eposunun təşəkkülü (VII-IX əsrlər) ilə son əlyazmalarının təzahürü (XV-XVI əsrlər) arasında təxminən min ilə qədər bir məsafə var - həmin dövrün bütün mərhələləri deyil, yalnız ilk mərhələləri "Kitab"da dolğun əksini tapır, sonrakı mərhələlər daha çox "katib əlavələri" hesabına faktlaşır. Azərbaycanda (və Şərqi Anadoluda) İslam hərəkatı da eposun (və "Kitab"ın) xüsusi maraq göstərdiyi mərhələlərə düşür.

Və onu da qeyd edək ki, son illər "Kitabi-Dədə Qorqud"da İslam diniini yerini obyektiv müəyyənləşdirməyə meyl artmış<sup>6</sup>, folklorşunas Bəhlul Abdullanın "Kitabi-Dədə Qorqud" və İslam dini" adlı dəyərli bir tədqiqatı<sup>7</sup> da meydana çıxmışdır. Bununla belə, araşdırılmamış problemlər araşdırılmışlardan həm çox, həm də mürəkkəbdir.

## I. İBTİDAİ İNAMLARDAN (VƏ TANRİÇİLİQDAN!) İSLAM DİNİNƏ



**Q**ədim türk eposu təşəkkül tapana, daha doğrusu, Altay, yaxud protürk eposundan differensiasiya olunana, "doğulana" qədər "dünya eposu" təxminən üç min ildən artıq bir dövr yaşamışdır ki, həmin dövrə Altay, yaxud protürk eposunun "dünya eposu" ilə əlaqələrinin olması heç bir şübhə doğurmur<sup>8</sup>. E.e. I minilliyyin ortalarına doğru formalasmış qədim türk eposunun əsas nümunələri müxtəlif qaynaqlarda (va müxtəlif mükəmməllikdə) zəmanəmizə qədər qorunmuşdur: Yaradılış dastanı, Alp Ər Tonqa dastanı, Oğuz kağan dastanı, Gök türk dastanı, Köç dastanı və s.<sup>9</sup> Həmin dastanların min ildən artıq bir tarixi olduğunu söyləmək o qədər də doğru olmazdı. Və bizim fikrimizcə, qədim türk eposunun klassik təzahür formaları e.e. I minilliyyin ortalarından b.e.-nın I minilliyyinin ortalarına qədər yaşamış, lakin bu minilliik dövrün ilk yarısı, haqqında söhbət gedən dastanların daha geniş yayılması, ümumiyyətlə, qədim türk epos təfəkkürünün məhsuldar olması baxımından diqqəti daha çox çəkir. Eramızın ilk əsrlərindən e'tibarən yuxarıda adı çəkilən dastanlar, ümumən qədim türk eposu üslubi differensiasiya mərhələsini yaşamış, bir sıra variantlar, yaxud variasiyalar töramiştir.

Qədim türk epiq təfəkkürü eramızın I minilliyyinin ortalarından başlayaraq orta əsrlər türk epiq təfəkkürünün formalasmasına ardıcıl olaraq təkan verir. Beləliklə, genetik baxımdan biri digəri ilə bağlı olan aşağıdakı türk epos tipləri təşəkkül tapır:

I.Altay-Mərkəzi Asiya eposu.

II. Qırçıq eposu.

III. Oğuz eposu.

Həmin epos tiplərinin bu cür differensial şəkildə verilməsi müəyyən mə'nada şartdır, çünki burada ümumtürklük xüsusiyyətləri aparıcıdır, fərqli (coğrafiya, ictimai inkişaf, etnokulturoloji əlaqələr və s.-dən irəli gələn) xüsusiyyətlər isə tədricən müəyyənləşərək keyfiyyət

həddinə çatır. Onu da qeyd edək ki, Altay-Mərkəzi Asiya eposu Qıpçaq eposundan, Qıpçaq eposu isə Oğuz eposundan daha mühafizəkar olur, ümumtürk epik təfəkkürünü daha çox saxlayır...

Oğuz eposu aşağıdakı səbəblərə görə ilk orta əsrlər türk epos tiplərindən öz müasirliyi, modernliyi ilə seçilir:

1) I minilliyin ortalarından başlayaraq oğuz türklərinin get-geda daha çox sayıda Qəribi Türküstan-Azerbaycan-Kiçik Asiya istiqamətində yayılmaları nəticəsində yeni coğrafiyalara yiyələnmələri, yeni etnik-mədəni əlaqələrə, yeni beynəlxalq münasibətlərə girmələri;

2) türk tanrıçılığı əsasında İslam dininin qəbul edilməsi;

3) oğuz türklerinin xüsusiilə XI əsrənə e'tibarən İslam Şərqində aparıcı ictimai-siyasi qüvvəyə çevrilmələri...

Mehz həmin hadisələrin tə'siri altında oğuz türklerinin epik təfəkkürü bir sira yeni xüsusiyyətlərlə zənginləşir ki, bunu ən mükəmməl şəkildə eks etdirən epos nümunəsi "Dədə Qorqud" dastanıdır. "Kitabi-Dədə Qorqud" - "Dədə Qorqud" dastanının orta əsrlərin yazı ən'ənəsi əsasında müyyəyen (!) normaya salınmış formasıdır. Və araşdırıcıların qarşısında duran problemlərdən biri də həmin normativlikdə sixilmiş (lakin keyfiyyətə deformativsəyaya uğramamış!) ilk orta əsrlər oğuz dastan tipologiyasını aşkarlamadan ibarətdir ki, bu sahədə böyük qorqudşinasların hamimizə mə'lum cəhdleri olmuşdur. Lakin "Kitab"ın daha çox yazı abidəsi kimi araşdırılması (mətnşüraslıq işlərinə üstünlük verilmesi) davam edir. Əlbəttə, biz bunun əleyhina deyilik, bununla belə xatırladıq ki, "Kitabi-Dədə Qorqud" mənşəyi, tipologiyası e'tibarile yazılı deyil, şifahi dilin (və təfəkkürün!) nümunəsidir.

"Dədə Qorqud" dastanı, artıq qeyd edildiyi kimi, ilk orta əsrlərin oğuz eposudur - bu isə o demekdir ki, bircinsi, "Dədə Qorqud" dastanında qədim türk epos təfəkkürünün müyyəyen əlamətləri mühafizə edilir; ikincisi, həmin dastanda son orta əsrlər Azerbaycan türk eposunu ideya-estetik əsasları müəyyənləşir<sup>10</sup>.

Və ona görə də "Dədə Qorqud" dastanında (faktik olaraq "Kitabi-Dədə Qorqud")da) həm qədim türk eposunun (e.e. I minilliyin ortalarından b.e.I minilliyin ortalarına qədər), həm də Azerbaycan türk eposunun (XV əsrənən sonra) ünsürlərini, motivlərini, formullarını tapmaq mümkündür, lakin bütün bunlar həmin dastanın mehz ilk orta əsrlər oğuz epik təfəkkürünün məhsulu, hadisəsi olduğunu inkar etmir. Müşahidələr göstərir ki, ümumən türk epik təfəkkürünün keçdiyi (və buraya qədər haqqında söhbət gedən) üç tarixi dövrü - qədim, ilk orta əsrlər (daha doğrusu, I minilliyin ortalarından təxminən II minilliyin ortalarına qədər) və son orta əsrlər dövrlərini mexaniki əvəzlənmələr

deyil, türk eposunun təkamül dövrləri hesab etmək lazım gelir. Həmin dövrləşdirmə müxtəlif prinsiplər baxımından özünü doğrultsa da, biz yalnız bir (və kifayət qədər əsas prinsipi) nəzərdən keçirəcəyik.

Müqayisə edək:

I. Qədim türk eposunun əsas qəhrəmanları mifik obrazlardır - Su, Yer, Göy, Ağac, Quş, Boz Qurd, Tanrı xan... Qədim türk eposunun sonrakı mərhələlərində artıq Tanrı obrazının mükəmmələşərək mifologiyani özüne tabe etməyə başladığı diqqəti çəkir.

II. İlk orta əsrlər türk eposunun əsas qəhrəmanı Tanrıdır (yaxud onun təzahürü olan xaqandır). Türklər (oğuzlar) İslam dinini qəbul etdikdən sonra türk Tanrısi tədricən Allaha əvrilir.

III. Türk (burada oğuz) xalqlarının differensiasiyası, müstəqil türk millətlərinin formallaşması ərefəsində (və gedişində) son orta əsrlərdə Azerbaycan türk eposunun əsas qəhrəmanı nə Tanrı, nə də Allahdır, Tanrı-Allahın himayəsində olan sufi-aşıqdır (İnsandır).

"Kitabi-Dədə Qorqud"un mifologiyasından danışan araşdırıcılar (məsələn, professor Süleyman Əlyarlı), adətən, "Kitab"da bir neçə min il əvvəlin olmayan (!) "epik tarix"ini axtarır, göz qabağındakı tarixi isə nadənsə görmək istəmirər<sup>11</sup>. Yalnız onu demək kifayətdir ki, "Kitabi-Dədə Qorqud" (daha doğrusu, "Dədə Qorqud" dastanı) dövründə oğuzların epik təfəkküründən Boz Qurd obrazı, demək olar ki, silinmişdi, bir az sonra oğuzlar özlərini hətta qaraqoyunlular, aqçoyunlular adlandırdılar.<sup>12</sup> Bə'zi tədqiqatçılar tekə tarixi prinsiplər deyil, etnocoğrafi prinsipləri də pozaraq "Kitab"dakı mifoloji arxaizmləri orta əsrlərin qıpçaq eposunun təzahürləri ilə müqayisədə də daha az inkişaf dövrlərindən, yaxud mərhələlərindən keçmişdir (məsələn, "Maaday Kara", "Manas" bu günə qədər altayların, qrığızların canlı yaddaşındadır, halbuki Azərbaycan, yaxud Anadolu türkləri "Dədə Qorqud" dastanını II minilliyin ortalarında unutmuşlar).

"Kitab"da qədim türk mifologiyasının süjetunu görürük - burada mifoloji obrazlar dastanın ideya-estetik məzmununa əhəmiyyətli ta'sır göstərməməkələ yanaşı, süjetin, hadisələrin hərəkətinə təkan vermekdən də məhrumdur. Lakin ilk (və sonrakı) orta əsrlərin öz mifoloji dünyası vardır, çünki kütłəvi ümumxalq fantaziyası, hər hansı dövr olursa olsun, ətraf aləmi özünəməxsus şəkildə təmamiləşdirməyə bilməz...

"Kitab"da öz əksini tapmış (və dastanın ideya-estetik məzmununa əhəmiyyətli dərəcədə tə'sir edən) episodlar, motivlər, təfərruatlar İslam dini ünsürlərinin abidəyə sonralar katıblar tərəfindən əlavə olunduğu faktının söyleyənlərin yanlış mövqədə durduqlarını göstərir. Tanrıçılıqdan İslama keçid "Dədə Qorqud" dastanının formalasdığı dövrə (I minilliyyin ikinci yarısında) Azərbaycan cəmiyyətinin əsas etnokulturoloji, ideoloji problemlərindən biri əldəguna görə həmin məsələ "Kitab" a katib əlavəsi olaraq, yəni subyektiv şəkildə daxil edilə bilməzdi. Ve bilavasitə İslam dininin yayıldığı, müxtəlif ictimai-siyasi, etnokulturoloji məncərlər qarşılaşlığı əsrlərdə formalasdığını görədir ki, Azərbaycan türk xalqının taşəkküllün əhəmiyyətli tə'sir göstərmiş oğuz-qıpçaq münasibətləri dastanda məhz həmin etnosların İslama münasibəti mövqeyindən interpretasiya edilir".

"Dədə Qorqud" dastanında uumuttürk epos təfəkkürü, əger belə demək mümkünsə, məhdudlaşır - həmin "məhdudlaşma" özünü aşağıdakı sahələrdə xüsusilə göstərir:

- 1) regionun ictimai-siyasi mənzərəsinə, problemlərinə uyğunlaşma;
- 2) regionun etnokulturoloji, mə'nəvi xarakterinə uyğunlaşma;
- 3) regionun coğrafiyasına, landşaftına, toponimiyasına uyğunlaşma.

Və bu cür "məhdudlaşma" nəticəsində həm dastanda, həm də "Kitab"da Azərbaycanın, Anadolunun, bir sıra qonşu ölkələrin epik tarixi, epik coğrafiyası bu və ya digər səviyyədə eks olunur.

Lakin müxtəlif səbəblərlə əlaqədar Azərbaycan tarixçiləri indiye qədər "Kitab" a mə'təbə tarixi mənbə kimi müraciət etməmişlər. Bə'zi taşəbbüsler isə (məsələn, professor Süleyman Əlyarlının teşəbbüsleri) elmi baxımdan inandırıcı olmamış, romantik xarakter daşımışdır. Xüsusilə o mə'nada ki, "qədim layları qaldırmaq" həvəsi ilə guya dərinə getdiyini zənn edən bə'zi araşdırıcılar əslində "Kitab"ı yaradıldığı zəngin tarixi kontekstdən çıxarmaqla "tarixi semantika"dan məhrum etmişlər.

Müşahidələr göstərir ki, "Kitab"da Azərbaycan tarixi üçün əhəmiyyətli olan ən azı aşağıdakı hadisələr, ictimai-siyasi, mədəni-mə'nəvi proseslər eks olunur:

- "gəlmə" oğuzlarla "yerli" qıpçaqların, qeyri-türk mənşəli etnosların, xalqların münasibətləri;
- "ic" oğuzlarla "dış" oğuzların münasibətləri;
- Azərbaycan xalqının taşəkküllü;
- İslam dininin qəbulu, dini-etnik münaqişələr;

- Azərbaycan cəmiyyətinin etnoqrafik, ictimai-siyasi təşkili;
- Azərbaycanın etnik-mədəni, müəyyən dərəcədə isə siyasi hüdudlarının müəyyənlaşması;

- Anadolu Türk-öğüz yürüşlərinin güclənməsi;
- Türkiye türklüyünün formalaslaşmasına və s.

...Azərbaycan cəmiyyəti İslam dinini zəngin düşüncə mədəniyyəti, mükəmməl idrak təcrübəsi əsasında qəbul edir. Ona görə də İslam müxtəlif inkişaf səviyyəsində olan dini dünyagörüşlər polemikaya girməli olur. Və həmin polemika öz əksini daha çox müsəlmanlarla qeyri-müsləmənların münaqişəsində, mühabibəsində tapsa da, "Kitab" İslam dininin məhz intellektual - mə'nəvi, ideoloji qələbəsini nümayiş etdirməyə meyllidir... "Rəsul Əleyhissələm zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu. Oğuzun ol kişi təmam biliciydi, nə dərsə olardı, qayıbdən dörlü xəber söylərdi. Həq-Təala onun könlüñə ilham edərdi.

Qorqud Ata ayıtdı:

- Axır zamanda xanlıq geri - Qayıya döñə, kimsənə əllərindən alammiya, axır zaman olub qiyamat qopunca...

Bu dedigi Osman nəslidir, işdə sürülüb gedəyidir. Dəxi neçə buna bənzər sözlər söylədi.

Qorqud Ata Oğuz qövminin müşkülünü həll edərdi. Hər nə iş olsa, Qorqud Ataya danışmayıncı işləməzlərdi. Hər nə ki, buyursa qəbul edərlərdi, sözün tutub təmam edərlərdi".

Göründüyü kimi, burada səhəbət cəmiyyətin sırvı bir üzvünün deyil, onun mə'nəvi-ideoloji rəhbərinin İslam dünyagörüşünü qəbul etməsindən gedir. Və onun aşağıdakı sözləri həmin dünyagörüşün ifadəsidir:

"Allah, Allah deməyinçə işlər onmaz,  
Qadir Tanrı verməyinçə ər bayıma.  
Əzəldən yazılımasa, qul başına qəza gəlməz,  
Əcəl və'de iirməyinçə kimsə ölməz.  
Çıxan can gerü gəlməz.  
Bir yigidin qara dağ yumurusunca malı olsa,  
yiğar, dirər, teləb eylər -  
Nəsibindən artıqan yiye bilməz.  
Ulaşiban sular daşsa, dəniz dolmaz,  
Təkəbbülük eylayəni Tanrı sevməz..."

Qorqud Ata, yaxud "Kitab"da daha çox işləndiyi kimi, Dədə Qorqud İslam müqəddəslərini yüksək tutur - ona görə də "söyləmiş, görəlim, xanım, nə söyləmiş:

Ağız açıb öger olsam, üstümüzde Tanrı görklü,  
Tanrı dostu, din sərveri Məhəmməd görklü.  
Məhəmmədin sağ yanında namaz qılan  
Əbübekr Siddiq görklü,  
Axır separə başıdır, “Əmme” görklü,  
Hecasınleyin, düz oqunsa, “Yasin” görklü.  
Qılıc çaldı, din açdı, Şahmərdan Əli görklü,  
Əlinin oğulları, peyğəmber nəveləri  
Kərbəla yazısında Yezidin elində şəhid oldu  
Həsənla Hüseyin iki qardaş bilə görklü.  
Yazılıb-düzülüb gögdən endi,  
Tanrı elmi “Qur'an” görklü,  
Ol “Qur'an”ı yazdı-düzdü,  
üləmələr öğrəninca köbədi-biçdi  
alimlər sərvəti Osman Üffan oğlu görklü.  
Alçaq yerde yapılibdir, Tanrı evi Məkkə görklü,  
Ol Məkkəyə sağ varsa, əsən gəlsə,  
sidqi bütün hacı görklü.  
Sağış gündündə ayna görklü,  
Ayna günü oquyanda xütbə görklü.  
Qulaq urub dinleyəndə ümmət görklü,  
Minarədə banlayanda fəqi görklü...  
Qamusuna bənzəmədi,  
cümələ aləmləri yaradan Allah-Tanrı görklü,  
Ol öydüyüm yuca Tanrı dost oluban mədəd ırsün,  
xanım hey!..”

Bununla belə, İslama qədərki mə'nəvi-əxlaqi təsəvvürlər, dəyərlər də unudulmur, eyni dərəcədə yüksək tutulur:

“Dizin basıb oturanda halal görklü,  
Dölmündən ağarsa, baba görklü.  
Ağ südün doya emizsə, ana görklü,  
Yanaşib yola girəndə qara bugur görklü.  
Sevgili qardaş görklü,  
Uzunca tənəfi görklü,  
Oğul görklü...”

Qorqud Atanın, yaxud Dədə Qorqudun “Kitab”ın müqəddiməsində İslam dini təbliğatçı, ideoloqu kimi, təqdim olunması bizi bir sıra mətləblərdən hali edir:

hər şeydən əvvəl, Dədə Qorqud müselman olmaqla İslama qədərki türk dünyagörüşünün, mə'nəviyyatının islami əsaslar üzərində yenidən təşkilini simvolizə edir;

ikincisi, türk (xüsusilə Azərbaycan türkii) ruhunun, mə'nəviyyatının (ümumən türklüyün!) İslamdan əvvəlki mərhələsi ilə sonrakı mərhələsini özündə birləşdirir, bütöv təqdim edir;

üçüncüüsü, eposun (və “Kitab”ın) əfsanəvi müəllifi kimi onun ideya-estetik xarakterini, qayəsini, məqsədini eks etdirir.

Görünür, “Dədə Qorqud” eposunda Dədə Qorqud daha çox (bəlkə də yalnız!) müəllif olmuş, Dədə Qorqud “Kitab”ında isə daha çox obrazca çevrilmişdir ki, bunun da əsas səbəbi eposun müdrik müəllifinin yazıda böyük ideoloji semantika daşıyan bir obraz kimi təzahürtünə xüsusi ehtiyac olması idi<sup>14</sup>. Və bizim fikrimizcə, Dədə Qorqudun müəllifden daha çox obrazca çevrilməsində onun İslam ideoloqu kimi yenidən təzahürtü əhəmiyyətli rol oynamasıdır. Eyni zamanda dastanı yazıya köçürən hər bir şəxs özünü bə və ya digər dərəcədə müəllif (katib yox!) sayması ilə Dədə Qorqudu müəlliflikdən bir qədər də “kənarlaşdırılmış”, bir qədər də obrazlaşdırılmışdır... Həmin müəllifikatiblər hər boyun sonunda Dədə Qorqudun sözünü davam etdirilmişlər kimi öz sözlərini (əslində zəmanələrinin sözlərini) də “yum və rəyim, xanım” deyə eləvə etmişlər:

Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun!  
Yığışdırıñ, duruşdursun,  
Günahlarını adı görklü Məhəmməd Mustafa  
yüzi suyuna bağışlasın!..

“Kitab”ın müqəddiməsində öz eksini tapmış İslam dünyagörüşü, heç şübhəsiz, bir qədər deklorativ-təbliğatlı xarakteri daşıyır, lakin bununla belə həmin müqəddimədə İslama qədərki türk oğuz dünyagörüşünün qeydsiz-sərtsiz inkari, yaxud müxtəlif dini - ideoloji dünyagörüşlərin eklektikası, mexaniki yiğimi ilə deyil, üzvi vəhdəti ilə qarşılaşırıq. Və bütün aydınlığı ilə görünür ki, İslam dini özünə qədərki ideya - mə'nəvi, əxlaqi görüşləri ehtiva etmiş, türk düşüncəsinə, əgər belə demək mümkünsə, prinsip e'tibarla hakim olmuşdur.

Türk dünyasının möhtəşəm kitabı olan “Divani-lügət-it türk”ün əsas ideyalarından biri (bəlkə də birincisi!) məhz İslama keçidin tarixi zərurət olduğunu təsdiq etməkdən ibarətdir: “Hər cür tə'rif - böyük yaxlılıqlar, gözəl işlər sahibi olan Tanrı adı üçündür. Xalqın ən çox danişanı lał, ən sağlamı çürük olduğu bir zamanda Tanrı Cəbrayılı açıq anlayış və hərtərəfli mə'lumatla Məhəmmədə içərisində haramı, halalı

anladan Qur'anı gönderdi; beləliklə, əsl yolun nədən ibarət olduğunu gösterdi...

İndi bundan sonra Mühəmməd oğlu Hüseyin, Hüseyin oğlu Məmməd deyir ki, Tanrıının dövlət günşini türk bürclərində doğdurmuş olduğunu gördüm... Tanrı onlara türk adını verdi və onları Yer üzünə başçı etdi. Zəmanəmizin xaqanlarını onlardan seçdi, dünya millətlərinin idarə iplərini onların əllərinə verdi, onları hər kəsdən üstün elədi, ilahi qüdretlə mükafatlandırdı...”<sup>15</sup>

Beləliklə, türklər İslami heç də amansız müharibələrdə, döyüşlərdə məğlub olmuş bir etnos, cəmiyyət, xalq kimi deyil, kifayət qədər aydın hiss olunan qalib emosiyası, əhval-ruhiyyəsi ilə qəbul edirlər. M.Kaşqarı öz “Divan”ında göstərir ki, Tanrı türklərə “birlikdə çalışanı, onların tərəfində duranı ezziz tutdu və türklərə görə onları hər bir arzusuna çatdırı, pislerin şərindən qorudu. Ağlılı odur ki, özünü onların (TÜRKLƏRİN - N.C.) oxlarından qoruya bilmək üçün gərək arxalarınca getsin. Dərdini anlatmaq və türklərin körlünü almaqdan ötrü onların dilləri ilə danışmaqdan başqa yol yoxdur...”<sup>16</sup>

“Kitabi-Dədə Qorqud” M.Kaşqarının tamamilə haqlı olduğunu təsdiq edir.

Tanrınu, Allahı tanımaq, ondan qorxmaq ideyasının “Kitab”da ən kəskin şəkildə irəli sürüldüyü boy - “Duxa qoca oğlu Dəli Domrul boyu”dur. Oğuz ığidlərindən olan Dəli Domrul “quru çayın üzərinə bir köprü yapmışdı. Keçəndən otuz üç aqça alırdı, keçməyənindən dəgə-dəgə qurq aqça alırdı.

Bunu neçün böylə edirdi? Onunçun kim, məndən dəli, məndən güclü ər varmadır, çıqa mənimlə savaşa, - deyərdi, - Mənim ərligim, bəhadirligim, cilasunligim, yigitligim Ruma, Şama gedə çavlana, - deyərdi”.

Bir gün Dəli Domrulun körpüsünün yanına düşmüş obada şivən qopur. Dəli ığid gelib soruşur:

“- Məre, qavatlar, nə ağlırsız? Mənim köprüüm yanında bu qovğa nədir? Niye şivən edirsiz? - dedi.

Aytıldalar:

- Xanım, bir yaxşı yigidimiz öldü, ona ağlarız, - dedilər.

Dəli Domrul aydır:

- Məre, yigidinizi kim öldürdü?

Aytıldalar:

- Vallah, bəg yigit, Allah-Təaladan buyruq oldu, al qanatlı Əzrayıl ol yigidin canın aldı.

Dəli Domrul aydır:

- Məre, Əzrayıl dediginiz nə kişidir kim, adamın canın alır?.. Ya qadir Allah! Birligin, varlığın haqqıçığın Əzrayılı mənim gözümə göstərgil, savaşayı, çəkişəyim, dürüşəyim, yaxşı yigidin canın qurtarayı, bir daha yaxşı yigidin canın almaya...

Həq-Təalaya Domrulun sözü xoş gəlmədi. Baq, baq!.. Məre, dəli qavat mənim birligim bilməz, birligümə şükür qılmaz. Mənim ulu dərəgahumda gəzəmənlək eyleyə? - dedi. Əzrayıla buyruq eyledi kim, ya Əzrayıl, var dəxi ol dəli qavatın gözünə göründü, bənzini sarartğıl, - dedi, - canın xırlatğıl algıl, - dedi”.

Əzrayıl bir dəfə Dəli Domrulə həmlə edir, lakin gücü çatmır. İkinci dəfə onun atının gözüne görükür, at türküb Dəli Domrulu yərə vurur. Və Əzrayıl onun köksü üzərinə qonur. Dəli Domrul aman diləyir, Allaha xoş getməyən sözləri sərəxə olub dediyini söyləyir:

“Mera, Əzrayıl, aman,  
Tanrıının birliyinə yoxdur güman!  
Mən seni böylə bilməz idim,  
Oğurlayıñ can aldığıñ duymaz idim.  
Dökəsi böyük bizim dağlarımız olur.  
O dağlarımızda bağlımız olur.  
Ol bağların qara salqımları - üzümüz olur,  
Ol üzümüz sıqarlar, al şərabı olur, -  
Ol şərabdan içən əsrük olur.  
Şərablıydim, duymadım,  
Nə söylədim bilmədim.  
Bəgligə usanmadım,  
Yigitliqə doymadım.  
Canım alma, Əzrayıl! - dedi”.

Əzrayılın yalnız buyruğa əməl etdiyini biləndə Dəli Domrul Allaha yalvarır:

“Yucalardan yucasan,  
Kimsə bilməz necəsən,  
Görklü Tanrı!  
Neçə cahillər səni göydə arar,  
yerde iştir,  
Sən xod mȫ minlərin könlündəsən,  
Daim duran cabbar Tanrı,  
Bağı qalan səttar Tanrı!  
Mənim canım alur olsan, sən alqıl,  
Əzrayıl almağa qoymağıl, - dedi.

Allah-Təalaya Dəli Domrulun burada sözü xoş geldi. Əzrayıla nida eylədi ki, çün dəli qavat mənim birligim bildi, birligimə şükür qıldı, ya Əzrayıl, Dəli Domrul can yerinə can bulsun, onun canı azad olsun, - dedi".

Dəli Domrul əvvəl qoca atasından, sonra qoca anasından can istəyir, ancaq heç biri razi olmur. Dəli Domrulun xatunu məsələni birləndə:

"Sənin ol müxənnət anan, baban  
Bir canda na var ki, sənə qiyamamışlar?  
Ərş tanıq olsun,  
Kürş tanıq olsun!  
Yer tanıq olsun,  
Gög tanıq olsun!  
Qadir Tanrı tanıq olsun!

Mənim canım sənin canına qurban olsun! - deyir. Halanının sözündən riqqətə gələrək Allaha belə müraciət edir:

... Ulu yollar üzərinə imarətlər yapayım sənin üçün!  
Ac görsəm doyurayım sənin üçün!  
Yalincıq görsəm donadayım sənin üçün!  
Alırsan ikimizin canın bile alğıl,  
Qoyursan ikimizin canın bile qoyqul,  
Kərəmi çoq qadir Tanrı!.."

Allah-Təala Dəli Domrulla halalına uzun ömür verir, Əzrayıla əmr edir ki, gedib Dəli Domrulun ata-anasının canını alsın.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Allah-Tanrı obrazının bu cür sərbəst, sadəlövhəcinsə, bir qədər də ərkyanaya yaradılması, birinci si, epos təfəkkürünün xarakteri ilə bağlıdırsa, ikinci tərəfdən, türk düşüncəsinin tipolojiyisindən irəli gəlir. Türkler qədim dövrlərdən başlayaraq öz Tanrıları ilə six mə'navi-ruhi temasda olmuş, ondan qorxub çəkinməmiş, əksinə, ona könülən bağlanmış, İslami qəbul edəndən sonra həmin sadəlövhəlik, səmimilik müsəlman Allahına münasibətdə də özünü göstərmişdir... Lakin ilk dövrə belə olmuşdur... Tədricən sadəlövhəlik mistika, səmimilik isə mə'navi-ruhi diplomatiya ilə əvəz olunmağa başlamış, müxtəlif təriqətlər, ruhani məktəblər, tendensiyalar yaranmışdır.

"Kitab"da Tanrı-Allah sevgisi ata-ana sevgisi qədər munis, isti və səmimidir.


Qorquduşunaslıqda "Duxa qoca oğlu Dəli Domrul boyu" özünün qeyri-adi, orijinal məzmunu ilə həmişə diqqət mərkəzində olmuş, mübahisə doğurmusdur. Akademik V.V.Bartold həmin boyun dastanı sonradan əlavə edildiyini söyləmiş<sup>17</sup>, professor M.H.Təhmasib isə həmin fikri müdafiə edərək daha irəli getmişdir; o (M.H.Təhmasib) Dəli Domrul obrazının "təkamül"ünü bu cür xarakterizə edir: "Qədim variantda Allaha ası kəsilən, "al qanadlı Əzrail"ı saymayan, onu öldürüb "yaxşı yigidləri xilas etmək" istəyən bu möğrur gənc yeni dastanda "bir quru çayın üstündə körpü yapıdırıb keçəndən otuz doqquz axça, keçməyəndən döyə-döyə qırx axça alan "yelbeyin, avam, cahil, nadan bir dəlisov şəklində salınmış, alçaldılmış, miskinləşdirilmişdir. Boyun son variantını işləyən dastançı - Ozan onu elə bir hala getirib çıxarıır ki, axırdı o, öz qanızlığını, nadanlığını "derk" edir"<sup>18</sup>. Görkəmlı Azərbaycan folklorşünasının həmin mühəhizəsini haqlı olaraq tənqid edən tələbələrindən biri (professor B.Abdulla) də öz növbəsində, məsələni, demək olar ki, düzgün qoymur: guya boyun yaradılmasında məqsəd "Allahın ucalığını, vahidliyini, İslami ən ənələrin geniş yayılmağa başladığını (bu sonuncunun nə demək olduğu mə'lum deyil - N.C.), Tanrı məlekələrindən olan Əzralın mövqeyini bildirmek" imiş<sup>19</sup>.

Oğuz türklərinin müsəlmanlığı qəbul etdikləri dövrde yaranan "Dəli Domrul boyu"<sup>20</sup>, bizim fikrimizcə, islamla qədərki türk dünnyagörüşü ilə islamın qarşılışmasını (və bu zaman ortaya çıxan idrak problemlərini!) özüñəməxsus bir şəkildə - orta asrlar epos məntiqi ilə eks etdirir. Boydə şərabın xatırladılması da tesadüfi deyil - eposun "arı könüldə pas olsa şərab açar" məntiqi ("Bəkil oğlu Əmrəninin boyu"nda xatunu Bəkile deyir) burada yerimir, əksinə, Dəli Domrul günahını şərab içməsi ilə əlaqələndirir. Qeyd edək ki, "Barnsı Beyrək boyu"nda da qəhrəman bazirganları yağmalamış kafir üzərinə gedəndə "şərab içərən içməz" olur, "altun ayağı yera" çalır. Və beləliklə, İslam eposda, ehtiyatla da olsa, şərabın öz klassik münasibətini bildirir.

"Dəli Domrul boyu" göstərir ki, İslama qədərki türk oğuz təfəkkürü İslami müəyyən mühakimələrlə, sorğu-suallarla, qeyd-şərtlə qəbul edir, İslam türk təfəkküründə boşluğa, ideyasızlığı düşmür...

Oğuz igidləri bu və ya digər çətinliyə düşəndə Allah-təalaya sığınır ona dua edirlər:

Yucalardan yucasən,  
Kimse bilməz necəsən,  
Əziz Tanrı.  
Sən anadan doğmadın,



Sən atadan olmadın.  
Kimsə rızqın yemədin,  
Kimsəyə güc etmədin.  
Qamu yerde əhədən,  
Allahi-səmədəsən.  
Adəmə sən tac urduñ,  
Şeytana lə'nət qıldın.  
Bir suçdan ötrü  
Dərgahdan sürdüñ.  
Nəmrud gögə ox atdı,  
Qarnı yarıq balığı qarşı tutduñ.  
Ululüğna həddin yoq,  
Sənin boyun, qəddin yoq,  
Ya cismile cəddin yoq.  
Urduğun ulatmıyan Ulu Tanrı,  
Basdırığın bəlirtməyen bəlli Tanrı!  
Götürdüğün gögə yetirən görklü Tanrı,  
Qaqdığın qəhr edən qəhhər Tanrı!  
Birliginə siğindim!  
Çələbim, qadir Tanrı, mədəd səndən!  
Qara donlu kafirə at dəpiрəm,  
İşimi sən öner!..

Yaxud:  
Yucalardan yucasən,  
Yuca Tanrı!  
Kimsə bilməz necəsən,  
Görklü Tanrı!  
Sən Adəmə tac urduñ,  
Şeytana lə'nət qıldın.  
Bir suçdan ötrü  
Dərgahdan sürdüñ.  
İbrahimı tutdurduñ,  
Xam gönə çulqadın,  
Götürüb oda atdırduñ,  
Odu bustan qıldın...  
Birliginə siğindim,  
Əziz Allah!  
Xocam, mənə mədəd!

Müsəlman Allahının müəyyən xüsusiyyətlərini yada salan oğuz igidi onu şəxsləndirir, mükəmməl bir obrazə çevirir. Və ona aşağıdakı tə'yinləri aid edir:

- a) mistik - ruhani tə'yinlər;
- b) insani, yaxud bəşəri tə'yinlər.

Mistik-ruhani tə'yinlərin, demək olar ki, hamısı dini kitablardan, hədislərdən gəlir - burada "epos müəllifi" orijinallıq elemlər. İnsani, yaxud bəşəri tə'yinlərə gəldikdə isə bunların eksəriyyəti İsləmən qəbulunun ilk dövründə xalq təfəkküründə müəyyənləşmiş, əsasən orijinal ifadələrdir: yucalardan yucasən, kimsə bilməz necəsən, urduğun ulatmışın, basdırığın bəlirtməyen, götürdüğün gögə yetirən, qaqdığın qəhr edən və s. Allah-Tanrıya edilən dualarda mistik-ruhani tə'yinlərlə insani, yaxud bəşəri tə'yinlər ideya-məzmunca səslaşır, tə'yin olunan barədə bütün təsəvvür yaradır. Ona görə də bizə belə gelir ki, Allah-Tanrıya aid edilən mistik-ruhani tə'yinlərin eksəriyyəti dini mənbələrden əvvəl eposun dilinə keçmiş, müəyyən müddət şifahi ömrüne yaşamış, sonra "Kitab"da əks olunmuşdur.

Eposda İsləm dini başqa dinlərlə müqayisə edilir və birincinin üstünlüyü müxtəlif formalarda sübut, yaxud təsdiq olunur. Müsəlman Allahı həm xristian Allahından, həm də bütürlərden müqayisə olunmaz dərəcədə qüdrətli, hər şeyə qadir hesab edilir.

Eposun qəhrəmanlarında belə bir təsəvvür var ki, Allah-Tanrı qoyarsa, imkan verərsə onlar hər hansı çətinliyin öhdəsində asanlıqla gələ bilərlər. Bununla belə, Allahu insanın öz daxilində olması fikri müəyyən qədər deklorativ şəkildə irəli sürüləsə də ("sən xod mö'minlər könlündəsən!"), eposun qəhrəmanları xüsusi hallarda Allah-Təalaya müraciət edir, onun müdafiəsinə ehtiyaçıları olduğunu böyan edirlər ("Allahuma siğindim!" deyə). Bu isə Allah-Tanrı inamının "Kitab"da hələ lazımi ruhi-mə'nəvi, intellektual səviyyəyə çatmadığını, yaxud oğuz igitinin epik düşüncə sərbəstliyini bir daha təsdiq edir.

"Bəkil oğlu Əmrəmanın boyu"nda kafiri yenmək üçün Allaha yالvaran gənc igitlə kafir arasında dini dünyagörüşlərin müqayisəsinə əsaslanan dramatik bir söhbət gedir:

"Kafir aydır:

- Oğlan alındınsa, Tanrınamı yalvarırsan? Sənin bir Tanrıın varsa, mənim yetmiş iki bütənxəmə var, - dedi.

Oğlan aydır:

- Ya ası mə'l'un, sən bütürlərinə yalvarırsan, mən aləmləri yoxdan var edən Allahuma siğindim, - dedi.

Həq-Təala Cəbrayıla buyurdu kim, ya Cəbrayıl, var şol quluma  
qırq ərcə qüvvət verdim, - dedi.

Oğlan kafiri götürdü yera urdu, burnundan qanı dündük kibi şorladı.  
Sıçrayıb şahin kibi kafirin boğazın ələ aldı. Kafir aydır:

- Yigit, aman! Sizin dinə nə derlər? Dininə girdim, - dedi. Barmaq  
götürüb, şəhadət gətirüb müsəlman oldu. Qalan kafirlər bilüb meydani  
salub qaçıdı.

Allah-Tanrı oğuz ığidinə ilham, emosional güc verir, Allah eşqi ilə  
silahlanmış qazi ərən hər cür fiziki maneəni dəf edir.

Təpəgözün qurdüğü təlayə düşən Basatın dilinə kəlmeyi-şəhadət  
gəlir: "La İləhə İlləllah, Məhəmmədən Rəsul Allah, - dedi. Dedi,  
həmin dəm günbənd yarıldı, yeddi yerdən qapı açıldı, birindən daşra  
gəldi..

...Təpəgöz aydır:

- Oğlan, qurtuldunmu?

Basat aydır:

- Tanrımlı qurtardı, - dedi".

İslam dininə, onun kanonlarına, obrazlarına hörmət, tərəkdən inan-  
maq, sədaqət göstərmək eposun ideya-məzmununa əhəmiyyətli tə'sir  
göstərən, bir sıra hallarda isə onu həttə mələyyən edən motivlardır. Bi-  
zim qəti inamımıza görə, oğuz ığidinin yenicə qəbul etdiyi, yalnız  
əsaslarını bildiyi, təfsilatına hələ dərindən bələd olmadığı İslam dininə  
sədaqəti İslam ideologiyasının imkanlarından daha çox həmin oğuz  
ığidinin xarakteri - ümumiyyətlə sədaqətliliyi, ümumiyyətlə səmimi-  
liyi, ümumiyyətlə ünsiyyətciliyi ilə əlaqədardır.

Aruz ığid Beyrəkdən Qazana düşmən olmasını tələb edərkən  
Beyrək razı olmur. Onu namərdəsinə öldürürler. Və ölməmişdən əv-  
vəl vəsiyyət edir ki, "yarın qiyamət günündə mənim əlim Qazan xanın  
yaqasında olsun, mənim qanım Aruza qoursa". Həm Aruzun hərəkəti,  
həm de Beyrəyin vəsiyyəti Qazana bərk tə'sir edir. "Kitab"da deyilir:  
Qazan "Beyrəkin qanın dayısından aldı. Aruzun evini çapdırdı, elini-  
günüünü yağmaladı. Yigit bəglər doymu oldu".

Aruzun qeyri-insani hərəkətinə eyni zamanda Allaha xoş getməyən  
hərəkət kimi baxılır. Və o, lazımı şəkildə cəzalandırılır. Bu və buna  
bənzər külli miqdarda misallar göstərir ki, islam dininin tələbləri türk-  
oğuz əxlaqının, mə'nəviyyatının tarixi tələbləri ilə, demək olar ki,  
ziddiyyət təşkil etmir. İslam dinini ümumən türk düşüncəsi zədələmə-  
dən, deformasiyasız qəbul edir.

"Kitab"ın "Dirse xan oğlu Buğac xan boyu"nda İslamın qəbulu,  
sonrakı bir sıra boylardan fərqli olaraq, bilavasitə ideya-mə'nəvi prob-

lem kimi qoyulmur. Lakin məsələnin ondan az vacib olmayan başqa  
bir tərəfinə toxunulur ki, bu da İslama qədərki düşüncə tərzi, etnopsi-  
xologiya ilə müsəlman dünyagörüşünün əlaqələndirilməsindən  
ibarətdir. Düzdür, həmin əlaqələndirmə hələ zəifdir, üzəndir, bunun-  
la belə hiss edilir ki, İslama qədərki türk mə'nəviyyatından İslama bir-  
başa çıxış mövcuddur:

"Xanlar xanı Xan Bayındır yılda bir kərə toy edib Oğuz bəglərin  
qonaqları. Genə toy edib atdan, ayğırdan, dəvədən buğra, qoyundan  
qoç qırdırmışdı. Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq  
qurdumuşdu.

- Kimin ki, oğlu-qızı yoq, qara otağa qondurun, qara keçə altına  
döşeyin, qara qoyun yəxnisindən öönüne getirin. Yərsə yesin, yeməzsə  
dursun getsin, - demişdi. - Oğlu olanı ağ otağa, qızı olanı qızıl otağa  
qondurun. Oğlu-qızı olmayan Allah-Təala qarşıyıbdır, biz dəxi qar-  
ğarız, bəlli bilsin, - demişdi".

Bayındır xanın göstərişi təsadüfi deyil, o kimisə təhqir etmək,  
cəmiyyətin gözündən salmaq məqsədi də güdmür, hansısa qədim bir  
adəti, mərasimi yerinə yetirir... Bayındır xanın məclisində gələn Dirsə  
xan bu göstərişdən, yə'ni oğlu, qızı olmadığı üçün qara çadırda oturdul-  
masından narazı qalsa da, günahı özündə, yaxud xanımında görür.  
Oturmayıb evinə qayıdır.

Məsələ burasındadır ki, Bayındır xanın göstərişi elə onun özü  
tərəfindən islami məntiqle əsaslandırılır: "Allah-Təala qarşıyıbdır, biz  
dəxi qarğarız..." Və həmin məntiq Dirsə xanın xanımının ərinə (Dirsə  
xana) məsləhətində davam etdirilir:

Hay, Dirsə xan,  
Mənə qəzəb etmə,  
İncinib acı sözər söyləmə!..  
Yerindən uru durgıl,  
Ala çadırın yer üzünə dikdirgil,  
Atdan, ayğırdan, dəvədən buğra,  
qoyundan qoç öldürögil.  
İç Oğuzun, Daş Oğuzun bəglərin  
üstünə yiğnaq etgil.  
Ac görsən doyurgıl,  
Yalıncıq görsən donatgil,  
Borcluyu borcundan qurtargıl.  
Təpə kibi at yığ, göl kibi qızımız sağdır,  
Ulu toy eylə,  
Hacət dile!..

Ola kim bir ağızı dualının alqışılı  
Tanrı bızı bir yetman əyal vera...

Dirse xan məsləhətə qulaq asır, deyilənləri edir... "Əl götürdülər, hacət dilədilər. Bir ağızı dualının alqışılı Allah-Teala bir əyal verdi, xatunu hamilə oldu. Bir neçə müddətdən sonra bir oğul doğurdu".

Dirse xanın oğlu igidilik göstərir, Dədə Qorqud gəlib ona ad verir, sonra isə deyir: "Adını bən verdim, yaşını Allah versin".

Göründüyü kimi, Dirse xanın oğlu Allahın mərhəməti ilə doğulur, ona hansı taleyin veriləcəyi de Allahdan aslıdır... Buğaca böhtən atan qırx yoldaşı da onu mehz "şəriat"ı pozmaqdə günahlandırırlar:

Görtürmüsən, Dirse xan, neler oldu...  
Yanımasın, yarıçınmasın sənin oğlun,  
Gür qopdu, ərcil qopdu.  
Qırx yigidin boyuna aldı,  
Qalın Oğuzun üstünə yürüş etdi.  
Nə yerde gözəl qopdusa çekib aldı,  
Ağ saqqallı qocanın ağızın sögdü,  
Ağ birçəkli qarının saçın dardı...  
Aqan duru sulardan xəbər keçə,  
Ərquru yatan Ala dağdan beter aşa,  
Xanlar xanı Bayındır xana xəbər vara,  
Dirse xanın oğlu böylə bid'ət İsləmiş, - deyələr...

Beləliklə, gənc Oğuz bəyinin həyatı müxtəlif tərəflərdən bu və ya digər dərəcədə İslam ideologiyası, mə'nevyyatı ilə əhatə edilir.

Lakin "Kitabi-Dadə Qorqud"da İslama qədərki dünyagörüşlərin, dini inamların hələ kifayət qədər canlı olduğu mə'lumdur; məsələn, Dirse xanın, oğlundan nigaran xanımı öz emosiyasını bu cür ifadə edir:

... Çıxsın bənim kor gözüm,  
A Dirse xan, yaman səgrir!  
Kəsilsin oğlan əmən süd damarım,  
Yaman sizlər!..  
Sarı yılan soqmadan aqca tənim qalqıb şisər,  
Yalnızca oğul görünməz, bağrim yanar...

Yaralanub öziñden getmiş oğlu Buğaci axtarıb tapan ana ona belə müraciət edir:

Qara qıyma gözlərin  
Uyxu almış, aqıl axı.

Ol ennicə sinəcığın  
Uzunalmış yiğisir axı.  
Tanrı verən datlı canın  
Seyrandaymış indi, axı.  
Yüz-gözündə canın varsa,  
Oğul ver xəbər mana  
Qara başım qurban olsun, oğul, sana!..

"Yalnızca oğul" u itirəcəyindən qorxub həyecanlanan, çılgınlaşan ana oğlunun gəlib çıxdığı Qazlıq dağına qarğayırlar. Huşu özünü gəlmisi Buğaca anasını bundan çəkindirir:

Bəri gelgil,  
Ağ südün emdiyim qadınım ana!  
Ağ birçəkli, izzətli canım ana!..  
Aqarına qarğamagil,  
Qazlıq dağının suçu yoqdur.  
Qaçar keyiklərinə qarğamagil,  
Qazlıq dağının günahı yoqdur...  
Qarğasan, babama qarğa,  
Bu suç, bu günah babamdandır.

Xızırın məsləhəti ilə Buğacın yarasını ana südü, dağ çiçəyi ilə müalicə edib sağaldırlar...

Kafirə özünün kimliyini, əslini, kökünü "izah edən" Qazan xan müsəlman olduğunu "Məhəmmədin dini eşqinə qılıc urduğunu", kafir şəhərləri aldığı deməkla yanaşı onu da deyir ki,

Ağqayanın qaplanın erkəgində bir köküm var,  
Ortaq qarda sizin keyikleriniz durqurmaya.  
Ağ Sazın aslanında bir köküm var,  
Qazalaca yondunuz durqurmaya.  
Əzvay qurd ənigi erkəyində bir köküm var,  
Ağca yunlu türmən qoyunun gəzdirməyə.  
Ağ sonqurqusu erkəgində bir köküm var,  
Ala ördək, qara qazın uçurmaya.  
Qalın Oğuz elində bir oğlum var - Uruz adlı,  
Bir qardaşım var - Qaragüne adlı,  
Yenidən doğanını durqurmaya.  
Əlinə girmişkən, mərə, kafir,  
Öldür məni, yitir məni!..  
Qılıcından saparım yoq,  
Kəndü əslim, kəndü köküm sögməgim yoq.

İslama qədərki inamların "Kitabi-Dədə Qorqud"dağı çox çeşidliyi müxtəlif dövrlərin düşüncə tərzinin, dünyagörüşünün müəyyən idrak qanunlarına müvafiq olaraq sinxronlaşması ilə bağlıdır - müşahidələr göstərir ki, "Kitab"da (və deməli, eposda) bu və ya digər miqyasda (və keyfiyyətdə) əks olunur:

1) ibtidai inamlar (xüsusiətə inam, yaxud təbiəti canlı təsəvvür etmək); mifologiya;

2) tanrıçılıq;

3) islam<sup>21</sup>.

Ibtidai inamlar, mifologiya "Kitab"da daha çox poetikleşmiş, ideoloji semantikası boşalmış bir şəkildə təqdim edilir. Məsələn, "qarşı yatan qara" dağlar, "qammen axan görklü" sular, çal qaraquş...

Yurdum yağmalanmış Qazan xan "su haqq didarın görmüşdür" deyə suyla xəbərləşir:

Çığnam-çığnam qayalardan axan su,  
Ağac gəmiləri oynadan su,  
Həsənlə Hüseynin həsreti su,  
Bağ və bostanın ziynəti su,  
Aişə ilə Fatimənin nigahı su,  
Şahbaz atlar içdigi su,  
Qızıl dəvələr gəlib keçdigi su,  
Ağ qoyunlar gəlib çevrəsində yatdığı su!..  
Ordumun xəbərini bilirmisin, degil mana,  
Qara başım qurban olsun, suyum, sana.

Su ilə xəbərləşmək, sudan xəber soruşmaq qədim türklərin su ilə bağlı zəngin inamlarının ifadəsidir. Həmin inamların bir çoxu İslam dini ilə birləşərək bu günə qədər yaşamaqdadır. Həyat mənbəyi olan suyun qədim türk təfəkküründə bu cür möhkəm yer tutması tamamilə təbiidir.

"Kitab"da su kultu ilə yanaşı ağac kultu da diqqəti çəkir - Qazan xanın oğlu Uruzu kafırlar dərə çəkmək (ağacdən asmaq) isterkən ağaca belə müraciət edir:

Ağac, ağac dərsəm sana ərlənmə, ağac!..  
Məkkə ilə Mədinənin qapısı ağac,  
Musayi-kəlimin əsası ağac!  
Böyük-böyük suların körpüsü ağac,  
Qara-qara dənizlərin gəmisi ağac!  
Şahı-Mərdan Əlinin Duldülünün əyəri ağac,

Zülfüqarın qınılən qəbzəsi ağac!  
Şah Həsənlə Hüseynin beişgi ağac,  
Əger ərdir, əger övrətdir, qorxusu ağac!..  
Başın ala baqar olsam, başsız ağac,  
Dibin ala baqar olsam, dibsiz ağac!  
Məni sana asarlar, götürməgil, ağac!  
Götürəcək olursan, yigitligim səni dutsun, ağac!

Müşahidələr göstərir ki, "Kitab"da öz əksini tapmış inamlardan biri də qurd (boz qurd) inamıdır, lakin bu inam da arxaikleşmiş, hətta demək olar ki, totemlə heyvan (canavar) arasındaki fərqli göstərilməyidir. Ona görə də Qazan xanın qurda müraciətində kifayət qədər sırávi, adı tə'yinlər işlədirilir, qurdun totem funksiyası arxa planda qalır:

Qaranqu axşam olanda günü doğan,  
Qar ilə yağmur yağında ər kibi duran,  
Qaraqoç atları kişnəşdirən,  
Qızıl dəvə gördüğündə bozlaşdırın,  
Ağca qoyun gördüğündə quyrug çırılıp qamçılıyan,  
Arxasını urub berk ağıllın ardın sökən,  
Qarma-bükəc simizin alıb tutan,  
Qanlı quyrug üzüb çap-çap yudan,  
Avazı qaba köpəklərə qovğa salan,  
Çaqmaqlıca çobanları dünħə yığırdən...  
Ordumun xəbərini bilirmisin, degil mana,  
Qara başım qurban olsun, qurdum, sana.

"Kitab"da öz əksini tapmış inamlardan biri də qadın-Ana inamıdır ki, bu inam kifayət qədər canlı, funksionaldır. Epos nəinki "Ana haqqı - Tanrı haqqı" deyir, eyni zamanda həmin məntiq bir sıra boylarda özünü bilavasitə təsdiq edir. Görünür, İslamin qəbulu, eləcə də oğuz cəmiyyətinin inkişafı Ana kultunun dairəsini daha da genişləndirmiş, hətta ona müəyyən semantik rəngaranglıq gətirmiştir.

Müşahidələr, müqayisələr göstərir ki, "Kitab"da İslama qədərki əsas dini dünyagörüşü tanrıçılıqdır, lakin ibtidai inamların, mifologiya obrazlarının bu və ya digər şəkildə təzahürü barədə danışmaq mümkün olsa da, İslama qədərki Tanrı (Türk Tanrisi) "Kitab"da bilavasitə iştirak etmir. Bunun da əsas səbəbi, fikrimizcə, aşağıdakılardan ibarətdir:

1) tanrıçılıq ibtidai dinlərlə, inamlarla müqayisədə yüksək səviyyəye qalxmış, dünyagörüşü forması olduğuna görə onlardan daha asan islamlaşmış, daha az relikt vermişdir;

2) İslamu (heç olmasa onun əsas prinsiplərini) qəbul etmiş cəmiyyət, xalq öz eposunda, ümumən epik təfəkküründə İslam Allah-Tanrısı ilə rəqabət apara biləcək ikinci bir Tanrıdan (türk Tanrısından) imtinə etməli olmuşdur;

3) tanrıçılığın bir sıra xüsusiyyətləri İslam dini tərəfindən ehtiva edilmiş, bələliklə, İslamin "Türk İslamı" adlandırma biləcəyimiz variasiyası meydana çıxmışdır.

Və bütün bunlara görə "Dədə Qorqud" eposunda biri digərini əvəz etmiş müxtəlif dini dünyagörüşü formalarının İslam dininin üstünlüyü ilə bir ierarxiyası əmələ gəlmİŞdir.

"Kitab"dakı həmin dini-mə'nəvi, ideoloji ierarxiya özünü yügəm şəkildə daha çox boyaların axırında gələn "yum"larda göstərir:

Yerli qara dağların yıqlımasın!  
Kölgelice qaba ağacın kasılməsin!  
Qarın aqan Görklü suyun qurumasın!  
Qanadların ucları qırılmasın!  
Çaparkən ağ-boz atın büdrəməsin!  
Çalışanda qara polad uz qılıcın kütülməsin!  
Dürtüşərkən al göndərin ufamasın!  
Ağ birçəkli anan yeri behişt olsun!  
Ağ saqqallı baban yeri uçmaq olsun!  
Haq yandıran çırağın yana dursun!  
Qadir Tanrı səni namerda möhtac eləməsin!..

Göründüyü kimi, burada müxtəlif dini dünyagörüş formaları süxurlaşır - türkler tərəfindən qəbul edilmiş islam dini islama qədərki dünyagörüş formalarını dərhal inkar etmir, müsəlmanlaşma prosesi mə'nəvi sahədə tədricən gedir.

Ümumiyyətlə, "Kitab"da İslamın qəbulunun iki məqamını ayırmak lazımdır:

- 1) İslamın oğuz türkleri tərəfindən qəbulu;
- 2) İslamın qıpçaq türkleri, eləcə də qeyri-türkler (ümumən kafirlər) tərəfindən qəbulu.

İslamın oğuz türkleri tərəfindən qəbulu "Kitab"da üzədə olan bir məqam deyildir - o, daha çox "Kitab"ın daxili məzmununu təşkil edən mə'nəvi məsələdir. İslamın qıpçaq türkleri, eləcə də qeyri-türkler (ümumən kafirlər) tərəfindən qəbuluna gəldikdə isə bu məqam kifayət qədər üzədədir... "Kitab"ın, artıq qeyd olunduğu kimi, əsas ideyalarından birini məhz bu - kafirlərin müxtəlif münasibətlərlə İslamu qəbul etməsi təşkil edir.

"Kitab"dan görünür ki, İslam dini oğuzların - müsəlman türklerin etnoqrafiyasına da daxil olmuşdur - bu baxımdan "Bayburanın oğlu Bamsı Beyrək boyu"nda Dədə Qorqudun Dəli Qarcarın bacısı Bəni Çiçəyə elçi getməsi hadisəsi müəyyən maraq doğurur... Dədə Qorqud qızı bu cür istəyir: "Qarşı yatan qara dağını aşmağa gəlmİŞem, aqıntılı-görklü suyunu keçməgə gəlmİŞem, gen ətəginə, dar qoltuquna qışılmağa gəlmİŞem. Tanrıının buyruğıla, peyğəmbərin qövlilə, bəgim, aydan arı, gündən görklü qız qardaşın Bəni Çiçəyi Bamsı Beyrəgə diləməgə gəlmİŞem".

Dəli Qarcar Dədə Qorqudu vurub öldürmək istəyir. Dədə Tanrıya siğınib ismi-e'zəm oxuyur, Qarcarca "çalursan əlin qurusun!" deyə qarğış edir... Və "Haqq-Təalanın əmələ Dəli Qarcarın əli yuqarıda asılı qaldı. Zira Dədə Qorqud vilayət iyi id. Diləgi qəbul oldu.

Dəli Qarcar aydır:

- Mədad, aman, əl-amən! Tanrınnın birliginə yoxdur güman "Sən mənim əlimi sağaldı gör, Tanrıının buyruğıla, peyğəmbərin qövlilə qız qarınşımı Beyrəgə verəyin", - dedi, üç kərrə ağızından iqrar eylədi, günahına tövbə eylədi.

Dədə Qorqud dua eylədi, Dəlinin əli haqq əmriyle sap-aşq oldu..."

Geriye qayıdan Dədədən nələr olduğunu soruşduqda belə cavab verir: "Allahın inayəti, ərənlərin himməti oldu, qızı aldım".

"Kitab"da İslam dininin artıq dövlətçilik düşüncəsi ilə əlaqədar olduğunu göstərən məqamlara təsədүf olunur; məsələn, "Bəkəl oğlu Əmrənin boyu"nda Qazan xandan incimiş, padşaha ası olmuş Bəkile xanımı belə deyir: "Yigidim, bəg yigidim! Padşahlar tanrıının kölgəsidir. Padşahına ası olanın işi rast gəlməz".

Lakin istər eposda, istərsə də "Kitab"da İslam dini qədim türk dövlətçilik ən'ənələrinə əhəmiyyətli tə'sir edə bilmir. Ona görə ki, həmin dinin təşəkkül tapıb formalasdığı mühitdə dövlət quruculuğu təcrübəsi güclü deyildi. İslam dinini qəbul etmiş türkələr mövcud dövlətçilik ən'ənələrinə əsaslanaraq orta əsrlərin möhtəşəm islam türk imperiyalarını yaratdılar<sup>2</sup>. Və qədim türk dövlətçilik təfəkkürü İslam mədəniyyətini yüksəltdi, zənginləşdirdi, mühafizə etdi.

## II. MÜSÖLMANLARIN (QAZILERİN) KAFİRLƏRƏ QARŞI MÜBARİZƏSİ



**E**posda müsəlman türklərin, əger belə demək mümkündürse, əsas vəzifəsi (belkə də stixiyası, təbii istəyi, marağı!) kafirlər üzərinə axına getməkdən ibarətdir. Ona görə də “Ədəbiyyat ensiklopediyası lügəti”nin “eposun əsas məzmununu oğuzların istila olunmuş Qafqaz torpaqlarında öz hakimiyətlərini təsdiq etmək üçün “kafirlər”lə döyüşləri təşkil edir”<sup>22</sup> fikri (həmin fikrin müəllifi türk dünyasının görkəmli folklorşunası Xalıq Koroğlu-dur) ilə razılaşmamaq mümkün deyil.

“Qazlıq qoca oğlu Yegnegin boyu” belə başlayır:

"Qamğan oğlu xan Bayındır yerindən durmuşdu. Qara yerin üzərinə ağ ban evin dikmişdi. Ala seyan gög yüzünə aşınmışdı. Bin yerdə ipək xalıçə döşənmişdi. İç Oğuz, Dış Oğuz bəndləri səhbətə dərilmədi. Yemə-içmə idi.

Qazlıq qoca derlərdi, bir kişi vardı. Bayındır xanın vəziri idi. Şərəbin itisi başına çıxdı. Qaba dizinin üzərinə çökdü, Bayındır xandan aqın diledi.

Bayındır xan dəstur verdi: "Nərəyə dilərsən var" - dedi.

Qazlıq qoca iş görmüş, işe yarar adam idi. Yarar qocaların yanına cəm eylədi. Yadığı-yarağı ilə yola girdi.

Çoq dağlar, dərə-təpə keçdi. Günlərdə bir gün Düzmürd qəl'əsinə gəldi. Qara dəniz kənarında idı. Ona iribən qondular. Ol qəl'ənin bir təkuru var idi, adına Arşın oğlu Dirək təkur deyərlərdi. Ol kafirin altmış arşın qəməti vardı. Altmış batman gürz salırıldı, qatı möhkəm yay çəkirdi. Qazlıq qoca qəl'əyə yetdiyiylən cəngə basladı".

Doğrudur, Qazlıq qoca Arşın oğlu Dirék təkura mağlub olub eśir düşür, lakin fakt faktlığında qalır ki, o, mərd-mərdanə qəzaya getmiş-

di... Qazlıq qoca kimi Uşun qoca oğlu Əgrəg də əsir düşür, lakin onun axına getməsinin “səbəb”i var:

"... Bahadır, dəli, yaxşı yigit idi. Bayındır xanın divanına qaçan istəsə varır gəlirdi. Bəglər bəgi olan Qazan divanında buna heç qapı-baca yoğidi. Bəgləri basıb Qazan öündə oturardı. Kimsəyə iltifat eyleməzdii.

Məger, xanım, genə bir gün, bəgləri basıb oturcaq. Tərsuzamış dər-lərdi. Oğuzda bir yigit vardı, aydır:

- Mərə, Uşun qoca oğlu, bu oturan bəğlər hər biri oturduğu yeri qılıcılı, etməngilə alıbdır. Mərə, sən başımı kəsdin, qanmı tökdün, acmı doyurdun, valıncığımı donatdırın? - dedi.

Əgrəg aydır:

- Mərə, Tərsuzamış, baş kəsib qan tökmək hünərmidir? - dedi. Aydır:

- Bəli, hünərdir

Ba! Tərsuzamışın sözü Əğrəgə kar elədi. Durdu Qazan bəğdən aqın dilədi. Aqın verdi. Çağırtdı, aqınçı dərildi. Üç yüz say cidalı yigitt bu-nun yanına cəm oldu”...

Axına, yaxud qəzaya getməyin bir forması da eposda "ova getmək" şəklində təzahür edir. "Salur Qazanın evi yağmaladığı boy"da Qazan xan yeyib-icib otururkən qəflətən belə bir qərar çıxarır ki, "yürüyəlim, a bəglər, av avlayalıım, quş quşluyalıım, siğın-keyik yiğalıım..." Və Qazan xan böyük bir dəstə ilə həqiqətən ova çıxır. Lakin bu ov nəticə e tibarilə kaflrlar üzərinə müzəffər yürüşla sona yetir.

"Qazan bəg oğlu Uruz bəegin tutsaq olduğu boy"da da axına, yaxud qəzaya getmek ova getmək şəklində təzahür edir... "Qazan sağına baqqı, qas-qas güldü, soluna baqqı, çox sevindi. Qarşısına baqqı, oğlancıqı Uruzu gördü. Əlin əlinə çaldı ağladı... Qazan aydır: Bəri gəlgil, qulunum oğul! Sağım ələ baqqıqımda qardaşım Qaragünəyi gördüm, - baş kəsibdir, qan töküpdür, çuldı alıbdır, ad qazanıbdır. Solum ələ baqqıqımda dayım Aruzu gördüm, - baş kəsibdir, qan töküpdür, çuldı alıbdır, ad qazanıbdır. Qarşım ələ baqqıgımda səni gördüm. On altı yaş yaşıladın. Bir gün ola düşəm ölmə, sən qalasan. Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan tökmədin. Qanlı Oğuz içində çuldı

almadın. Yarınkı gün zaman dönüb, bən ölüp sən qalıcaq, tacım-taxtum  
sana vermiyələr deyü sonı andım ağladım, oğul! - dedi.

Uruz burada söyləmiş, görəlim, xanım, nə söyləmiş. Aydır:

- A bəg baba, dəvəcə böyümüşsən, köşəkcə aqlın yoq. Dəpbəcə  
böyümüşsən, darıca beynin yoq. Hünəri oğul atadanmı görər öqrənər,  
yoxsa atalar oğuldanmu öqrənər. Qaçan sen məni alıb kafir sərhədine  
çıqardin, qılıç çalıb baş kəsdir, mən səndən nə gördüm nə öqrənəm, -  
dedi.

Qazan bəg əlin əlinə çaldı, qas-qas güldü. Aydır:

- A bəglər, Uruz xub söylədi, səkriddi. Bəglər, siz yeginiz, işiniz,  
söhbətinüz dağıtmınız. Mən bu oğlani alayın, ova gedeyin. Yeddi  
günlük azuqəyə çıqayım. Ox atdıqm yerləri, qılıç çalıb baş kəsdigim  
yerləri göstərayım. Kafir sərhədina - Çızıqlara, Ağlağana, Gögcə dağa  
alıban çıqayım. Sonra oğlana gərək olur, a bəglər, - dedi".

Göründüyü kimi, burada əsl məqsəd ova getmək, yeyib-içmək  
deyil, Qazan istəyir ki, oğlu Uruzu qazi kimi yetişdirsin, kafirlə  
döyüşməyə, onu istənilən vaxt möğlüb etməyə hazırlasın. Həqiqətən  
bu öyrətmə, hazırlama prosesi "Kitab"da bütün aydınlığı, dəqiqliyi ilə  
öz əksini tapmışdır:

"Qazan oğunu alıb qara dağlar üzərinə ava çıqdı. Av avladı, quş  
quşladı, sığın-keyik yıldı... Məger Başlaçuq Tatyan qə'ləsindən, Ak-  
saka qə'ləsindən, kafirin casusu vardi, Təkura gəldi. Aydır:

- Hay, nə oturursan? İtini ulatmayan, çətigünü movlatmayan alpan-  
lar başçısı Qazan oğlanuq ilə sərəxoş olub yatırlar, - dedi.

... Toz yarıldı, gün kibi şıldı, dəniz kibi yayqandı, meşə kibi  
qarardı. On altı min it ürməkli, keçə börklü, azqun dinli, quzğun dilli  
kafir çıqa gəldi.

Qazan qonur atın çəkdirdi bütün bindi. Oğlu Uruz cilavsunu çək-  
dirdi, bədöy atın oynatdı, qarşı gəldi. Aydır:

- Bəri gəlgil, ağam Qazan,

Dəniz kibi qararub gələn nədir?

Od kibi şıllayub, ildiz kibi parlayub

gələn nədir?..

... Qazan aydır:

- Bəri gəlgil, arslanım oğul.

Qara dəniz kibi yayqanib gələn

kafirin ləşkəridür,

Gün kibi şıllayub gələn

kafirin başında işığıdır.

Ildiz kibi parlayib gələn

kafirin cidasıdır.

Azgün dinli yağı kafirdir, oğul, - dedi.

Oğlan aydır:

- Yağı deyü nəya deyirlər?

Qazan aydır:

- Oğul, onunçun yağı derlər ki, biz onlara yetsəvüz öldürərüz, onlar  
bizi yetsə öldürər, - dedi.

Uruz aydır:

- Baba, içində bəg yigitlər öldürsələr, qan sorulları, davalarını?

Qazan aydır:

- Oğul, bin kafir öldürsən, kimsə səndən qan davalamaz. Amma  
azqun dinli kafirdi, xub yerdə tuş oldu. Vəli mana sən yaman yerdə  
duşaq oldun, oğul, - dedi".

Uruz döyüşmək, özünü göstərmək, kafir öldürüb ad almaq istəyir,  
lakin atası təcrübəsiz gəncin düşmən üzərinə getməsinə razı olmur:

Oğul, oğul, ay oğul!

Mənim ünüm ünlə, sözüm dinlə...

Ol kafirin üçün atıb birin yazmaz

oqçusu olur.

Hey demədən başlar kəsən  
cəllədi olur.

Adam etin yəxni qılan aşbəzi olur.

Sən varası kafir degil...

Qazan xan oğluna məsləhət bilir ki, dağ başına çıxıb onun kafirlər-  
lə necə vuruşmasına tamaşa etsin, baxıb öyrənsin. Qazan kafirət salır,  
döyüşə başlayır... Döyüşü izləyən Uruz həvəslənir, o da qırx igidi ilə  
birlikdə kafirin üzərinə yeriyyir. Lakin əsir düşür.

Qazan oğlu Uruzu esirlikdən qurtarır.

"Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy"da gənc ığid Uruz atasının Tomanın qalasında əşir olduğunu bilən kimi qərar verir:

"- Mən babam dıtsaq olduğu qəl'əyə gedirəm.

İtifaqla danışq qıldılar. Cəmi bəglərə xəbər oldu:

- Uruz babasına gedir, yaraqla gəlin, - dedilər.

Laşkər dərildi. Alp Uruz çadırların açıldı, cəbbəxanasın yüklətdi. Qaragünə çəriباşı oldu. Boru oqrudub köçdülər".

Beləliklə, eposda qəzaya getməyin aşağıdakı formalarından bəhs edilmişdir:

1) xüsusi (konkret) bir səbəb olmadan, hansısa daxili ruhi-mə'nəvi ehtiyac nəticəsində dərilib kafir üzərinə yerimək;

2) bir yerdə "oturmaq"dan yorulub "yerindən qalxmaq", kafir sərhədinə ova getmək, kafirlərin gizli basqınları müqabilində onları əzib məhv etmək;

3) əşir düşmüş oğuz ığidini qurtarmaq üçün kafir qalasına yürüş edib "din düşməni"ni darmadağın etmək.

"Kitab"da kafiri cəzalandırmağın kiçik miqyaslı formaları da vardır ki, fikrimizcə, onlar barədə ayrıca danışmağa ehtiyac yoxdur. Sadəcə bir faktı xatırlatmaq kifayətdir:

"Baybura oğlu Bamsı Beyrək boyu"nda kafirlərdən bazirganlarının qisasını alan, Gürcüstan ağızında dava edən, baş kəsib-qan tökən qəhrəman barədə Dədə Qorqud belə deyir: "Sözüm dinlə, Baybura bəy, Allah-Təala səna bir oğul vermiş, tuta versün. Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun. Qarşı yatan qara dağlardan aşar olsa, Allah-Təala sənin oğluna aşut versin. Qanlı-qanlı sulardan keçər olsa, keçit versin. Qalabalıq kafirə girər isə, Allah-Təala sənin oğluna fürsət versin..." Və kafirlərdən inriqam aldığına, qəza etdiyinə görə qəhrəman - Beyrək adını alır.

Axına getmək, qəza etmək ehtiyacı o dərəcəyə çatır ki, eposun qəhrəmanı atasına belə deyir: "Baba, mana bir qız alı ver kim, mən yerimdən durmadan ol durgəc gərək. Mən qırıma varmadan ol mana baş gatirmək gərək...".

Yaxud:

"- Oğul, sən necə qız istərsən? - dedi.

Qanturalı aydır:

- Baba, mən yerimdən durmadan ol durmuş ola, mən qaraqoç atımı binmədən ol binmiş ola, mən qanlı kafir elinə varmadan ol varmış ola, mənə baş gatirmiş ola, - dedi".

Biz, elbəttə, o fikirdə deyilik ki, kafir üzərinə yürüsdə, axında, yaxud qəzada oğuz qadınları da iştirak edirlər. Lakin məsəle burasındadır ki, əsas işi, demək olar ki, kafirlərlə vuruşmaqdan, İslam dinini yayaqdandan ibarət olan (burada söhbət, təbii ki, konkret bir dövrdən, epoxadan gedir) bir cəmiyyətdə qadın "cici-bacı türkman qızı"ndan ibarət ola bilməz - dövrün, epoxanın özünəməxsus qadın idealları vardır ki, eposunu təqdim edir<sup>24</sup>.

"Kitab"da geniş yer tutan qadın obrazları - Dirsə xanın xatunu, boyu uzun Burla xatun, sarı donlu Selcan xatun, Banuçək... İslam şəriətinin hələ özünə ram edə bilmədiyi, ərlərinə, nişanlılarına yoldaşlıq edən, döyükən qadınlardır. Və görünür, bu cür qadın obrazlarının yaradılmasına yuxarıda haqqında bəhs etdiyimiz qadın - Ana kultu da müəyyən tə'sir göstərmmişdir.

Lakin onu da qeyd edək ki, "Kitab" artıq kişinin qadından yüksəkdə durmasını təsbit edən hökmünü verir: "...Öğünərsə ər yigit ögünsün, aslandır! Öğünmək övrlərə böhtəndir. Öğünməklə övṛət ər olmaz!"

Axın, qəza, müharibə prinsip e'tibarile kişi işidir...

Neinki Oğuz bəyleri, Qaraçuq Çoban da ona acı sözler söyləyən Qazan xana "Nə qaqrısan bana, ağam Qazan, yoxsa köksündə yoq mudur iman?.. Altı yüz kafir manım üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafir öldürüdüm, qəza etdim. Simiz qoyun, ariq toğlu sənin qapından kafirə vermədim. Üç yerdən yaralandım", - özünün qazi olduğu qənaətini ifadə edir:

... Kafirə mən varayın,

Yenindən doğanın öldüreyin.

Yönümlə alnim qanın bən sileyin,

Ölürsəm sənin uğruna bən öleyim.

Allah-Təala qoarsa, evini bən qurtarayın...

Qazan xan istəmir ki, evini, əşir düşmüş ailəsini kafirdən qurtarmaqda ona kimse (o da ola ki, çoban!) kömək etsin, sonra "başına

qaxıncı qaxalar” deyir; əmin olanda ki, çobanın elə bir iddiası yoxdur, Qazan xan onun da gəlməsinə razılıq verir. Lakin çobanın iddiası olmasa da, “Kitab” onu şəhid olmuş qardaşlarının qanını almağa gedən təvazökar bir qazi səviyyəsinə qaldırır: “Eylə olsa, soltanım, Qaraçuq çoban sapan çatlatdı, dünya-aləm kafirin gözünə qaranqu oldu”. Qaraçuq çoban yalnız sapanı ilə deyil, dili ilə də düşmənə cavab verməyə qadir olduğunu göstərir:

Qazan xan qarımış anasını kafirdən istəyir ki, vuruş başlayanda atayağı altında qalmasın. “Kafir aydır:

- Mərə, Qazan, dünlüyü altın ban evini gətirmişiz,  
bizimdir;  
Qırq ince belli qızla boyu uzun Burla xatunu gətirmişiz,  
bizimdir;  
...Qarıcıq ananı gətirmişiz,  
bizimdir -  
Sana verməziz, Yayxan keşiş oğluna verəriz;  
Yayxan keşiş oğlundan oğlu doğar,  
Biz anı sana qırım qoyruz, - dedilər. Böyle deyəcə Qaracuq çobanın acığını tutdu, dodaqları təpsirdi. Çoban aydır:  
- Mərə, dini yox, əqilsiz kafir,  
Usu yoq, dərnəksiz kafir!  
...Mərə, kafir, Qazanın anası qarıyıbdır,  
oğul verməz.  
Dölin almaqdan səfan varsa,  
Şöklü məlik,  
Qara gözlü qızın varsa,  
gətir Qazana ver, -  
Mərə, kafir, sənin qızından oğlu doğsun,  
Siz anı Qazan bəgə qırım qoyasız, - dedi”.

“Kitab”ın verdiyi material əsasında qazaya getmeyin bir sıra “səbəb”lərini müəyyenləşdirmək mümkünündür, lakin məsələ burasındadır ki, həmin “səbəb”lərin hamısı şərtidir - əsl səbəb isə ondan ibarətdir ki, müsəlman türklüyü özünün inkişaf, coğrafi genişlənmə, passionarlıq dövrünü yaşıyır. Belə ki, Mərkəzi Asiyadan Qərbə doğru (Xəzər

dənizinin cənubu ilə) axın edən, müsəlman dinini qəbul etmiş oğuz türkləri xüsusiilə XI əsrden e'tibarən Şərqi Anadoluda möhkəmlənirlər. Bundan sonra isə onların Kiçik Asiya yarımadasının içərilərinə hərəkəti xüsusi ehtiyaca çevrilir. İslamin türklər arasında daha geniş yayılması, kafirlər üzərinə yürüşün ideologiyasına çevriləməsi ilə həmin ehtiyac böyük bir mə'nəvi qüvvət alır. Və İsləm bayraqı altına toplaşmış səlcuqlar, sonra isə osmanlılar Bizansı diz çökdürülər... Həmin tarixi hadisələr “Dədə Qorqud” eposunun ilk süjetlərini “redakte” edir, yeni süjetlərin (xüsusiilə qəzavatnamə formasında) yaranmasına səbəb olur. Haqqında söhbət gedən “redakte” işi epos yazıya alınarkən (və üzü köçürürlərken) daha sistemli şəkildə aparılır...

“Azərbaycanın qədim, erkən orta əsrlər tarixinin tarixşunaslığı” kitabında “Azərbaycan xalqının şah əsəri - “Kitabi-Dədə Qorqud”un tarixşunaslığına geniş yer ayırmış Y.H.Səfərov yazır: “Qeyd etmək lazımdır ki, bəylərdə oğuzların qonşu məmləkətlərə qəsdən basqın edib onların torpaqlarını zəbt etmək, əhalisini əsir almaq, qarət etmək və s. kimi neqativ hallar əsلا yoxdur.”<sup>23</sup> Biz müəllifin məşhur “tarix üzü keçmişə doğru siyasətdir” tezisinə uyğun olaraq mənsub olduğumuz xalqı tə'rifləmək üçün belə dediyini başa düşürük. Lakin məsələnin mahiyyəti o cüd deyil - axına, qəzaya getmək, din uğrunda döyüşmək, kafirləri ya dinə gətirmək, ya məhv etmək orta əsrlərin qazilərinin, artıq qeyd olunduğu kimi, əsas vəzifəsidir. Və bu, xalqın tarixi üçün “neqativ hal” deyil, məhz “yüksek əxlaqi keyfiyyət”dir.

Qəzaya gedən igidər kafirdən qənimət, əsir gətirirler. “Kitab”da göstərilir ki, “məgər, xanım, Aruz oğlu Basat qəzaya getmiş idi. Ol məhələdə gəldi.

Qarıcıq aydır:

- Basat şimdə aqından gəldi. Varayıb bulay ki, mana bir əsir verəydi, oğlancığım qurtaraydım, - dedi”.

Və qarı gedib öz oğlunun əvəzində Təpəgözə vermek üçün Basat-dan həqiqətən bir əsir alır.

Qənimət kimi gətirilmiş “qara gözlü, örme saçlı, əlləri biləgindən qınlı, barmaqları nigarlı, boğazları birər qarış kafir qızları” oğuz bəylərinin məclislərində saqılık edirlər... İslami qəbul etmiş oğuz

igidləri - qazilər kafirlərin "məhbub qızlarını çalıb bir-bir boyun qucası, yüzündən, dodağından öpməsi", "qızını, gəlinini ağ köksündə oynatması" ilə fəxr edirlər. Kafirin üzərindəki hər bir qələbə onunla nəticələnir ki, düşmənin var-yoxu yağmalanır, hətta xanlar xanı Bayındır xana da hədiyyə aparılır... Lakin qazilər, adətən, qaçanı qovmurlar, aman diləyəni öldürmürələr.

Kafirlər Oğuzu bac-xərac verirlər, "Kitab"da "Doqquz tümən Gürçüstanın xəracı geldi" deyə bəhs olunur. Bə'zən xərac az göndərilir. Və bu zaman Oğuz hökmdarı Bayındır xan narahat olur.

Elə hallar da olur ki, kafirlərin (burada söhbat yalnız xristianlardan) gedir, çünkü müsəlmanlar, məsələn, bütperəstlərdən, yaxud ibtidai dinlərə sitiyəş edənlərdən xərac almurdular - onlar mütləq İslami qəbul etməli idilər) xərac vermələrinə baxmayaraq, oğuz igidləri onların üzərinə yürüş edirlər. Məsələn, "Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boy"da kafirlər əsir düşmüş Qazanın qarşısında belə bir şərt qoyurlar ki, "xəracə müt'i olalım. Sən dəxi and iç kim, bu bizim elə yağılığa gəlmiyəsən"... Bu isə onu göstərir ki, qazilər o hallarda kafirin xərac verməsi ilə razılaşırlar ki, onları məğlub etmək üçün kifayət qədər qüvvələri yoxdur; elə ki, lazımı səviyyədə güclənirlər, dərhal axına, qəzaya getmək yolunu seçirlər.

Axına, bir qayda olaraq, gənclər gedirlər - bu da onların xarakterinə, ailədəki, cəmiyyətdəki mövqelərinə əhəmiyyətli tə'sir göstərir. Və təmumiyətlə ictimai maraq oğlan uşaqlarını tezliklə böyüyüb igid olmağa, "baş kəsib, qan töküb" ad çıxarmağa təhrik edir.

"Kitab"da qəzaya gedən igid nişanlısına belə müraciət edir:

Qız, sən mana bir yıl baqşıl,  
Bir yılda gəlməzsəm, iki yıl baqşıl,  
İki yılda gəlməzsəm, üç yıl baqşıl...  
Gəlməzsəm, ol vaxt mənim öldüğümü biləsən.  
Ayğır atım boğazlayub aşım vergil,  
Gözün kimi tutarsa,  
Könlün kimi sevərsə,  
Ona varğıl.

Həmin müraciətdə, bir tərəfdən cəmiyyətdə ailə sabitliyinin gözlənilməsi, digər tərəfdən, ailəsiz (dul) qalmamaq tələbi eks olunur ki, bunların hər ikisi, əslində, eyni bir ictimai əxlaqnın ifadəsidir. Oğuz müsəlman cəmiyyətinin hərbi demokratiya sistemi vaxtaşırı qəzaya gedən gənclərin, kişilərin nişanlılarının, xatunlarının (övrətlərinin) onları gözləməsi məcburiyyətini qoysuğu kimi, kafirlərlə döyüşdə həlak olanların xanımlarına yenidən ərə getmək səlahiyyəti verir, hətta buna məcbur edir.

Qəzaya gedən igid öz xanımına, yaxud nişanlısına nə qədər sərbəstlik verirsə, xanımı, yaxud nişanlısı o qədər ona sədaqətli olacağını deyir:

Yigidim!

Mən sənə bir yıl baqam,  
Bir yılda gəlməzsən, iki yıl baqam,  
İki yılda gəlməzsən, üç-dört yıl baqam,  
Dört yılda gəlməzsən, beş yıl-altı yıl baqam...  
Altı yol ayrındına çadır dikəm,  
Gələndən-gedəndən xəbər soram -  
Xeyir xəbər gətirənə at, don verəm,  
Qaftanlar geydirəm,  
Şər xəbər gətirənən başın kəsəm,  
Erkək sinəgi üzərimə qondurmuyam...

Beləliklə, "Dədə Qorqud" eposu (və "Kitab"), birinci növbədə, İslam dininin yayılması uğrunda mübarizə aparan, yürüşlərə çıxan qazilərin eposuna (və "Kitab"ına) çevrilir ki, bu özünü yalnız abidənin ideya-məzmununda deyil, bir sıra poetik-forma göstəricilərində təsdiq edir.

Və heç də təsadüfi deyil ki, eksər boyaların sonunda Dədə Qorqud gələrək mahz "qazi ərənlər başına nə gəldiyini" söyləyir, xüsusi olaraq nəzərə çarpdırır ki, onun danişdiyi dastan məhz qazilər haqqındadır - o məhz qaziləri öyür... Eyni zamanda yeni dövr gəldiyi, "bəg ərənlər"in yoxa çıxması, "fani dünya"nın qazisiz qalması ("fani dünya kimə qaldı?") barədə danışılır.

Eposu yazıya alan, "Kitab"ın üzünü köçüren katibler onun ideyasını dərindən başa düşdüklərinə görə abidəni məhz qəzavatname formasına salmağa çalışmış, sonralar hər cür imkan olduğu halda (söhbət XIII-XVI əsrлardan gedir) "Kitab" İslamin dini-fəlsəfi ehkamları ilə yüksəlnəmiş, ilk orta əsrlərin sadəlövh dünyagörüsü son orta əsrlərin polemik mühakimələri ilə ağırlaşdırılmışdır.

Oğuzun kafir elləri ilə sərhədi mövcuddur ki, həm Oğuz türkləri (müsəlmanlar), həm də kafirlər tez-tez bu sərhədi pozur, biri digərinin ərazisine müdaxila edirlər. Xüsusi ehtiyac olarsa, Oğuz ığidlərindən biri sərhədçilik - qaraulçuluq edir. "Kitab"də təsvir edilir ki, Bəkil adlı ığid "xismini, qövmini ayrdı, evini çözdü, Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varib vətən tutdu. Doqqutztümən Gürcüstan ağızına varib qondu, qaraulluq eylədi. Yad kafir gələsə, başın Oğuzu ərməğan göndərdi. Yılda bir kərrə Bayındır xanın divanına varıldı".

Oğuzun - müsəlman türklərin kafir ellərində casusu olduğu kimi, kafirin də Oğuzda casusu var - məsələn, Qazan xanın ova getməsini, Bəkilin atdan yixılıb ayağını sindirməsini, hətta nə o tərəfdən, nə bu tərəfdən olan bazirganların Qara Dərvənd ağızında olmalarını casus dərhal kafir xəbər verir. Məsələn:

"Məgər kafirin casusuvardı. Bu xəberi eşidib vardı kafirə xəber verdi. Təkər aydır:

- Qalqubanı yerinizdən uru durun,
- Yatır yerdə bəg Bəkili tutun.
- Ağ əllərin qarısından bağlayın,
- Qafillicə görklü başın kəsin.
- Alca qanın yer yüzünə töküñ,
- Elin-günün çapın,
- Qızın-gelinin yesir edin, -dedi.

Məgər Bəkilin də anda casusu hazırıldı. Bəkilə xəbər göndərdi. Aydır:

- Baş yarağın eləyin, üzərinizə yağı gelir, - dedi".

"Kitab"da kafir üzərinə hücuma keçən müsəlman türklər həmişə belə bir dini ayını yerinə yetirirlər: "Arı sudan abdəst aldilar. Ağ alınların yere qoydular. İki rük'ət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat götürdülər".

Yaxud: "Yaradan - Allahdan mədəd! - dedi, - Qonur atından yerə endi. Aqıb gedən arı sudan abdəst aldı. Ağ alını yerə qoydu, namaz qıldı. Ağladı, qadir Tanrıdan hacət diledi. Yüzün yerə sürdü. Məhəmmədə salavat götürdü. Dəvə kibi kükredi, aslan kibi ökürədi, nə'rə urub hayqırdı. Yapa yalnız kafirə at dəpdi, qılıc urdu..."

Yaxud da: "Arı sudan abdəst aldilar. İki rük'ət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat götürdilər. Bitəkkəlləf kafirə at saldılar, qılıc urdular. Ol gün cigərində olan yigitler bəlirdi. Ol namərdələr sapə yer gözətdi. Bir qiyamət savaş oldu, meydan dolu baş oldu. Qiyamətin bir günü oldu".

Göründüyü kimi, burada abdəst almaqdan, alın yerə qoyub namaz qılmaqdan, Məhəmməd peygəmbərə salavat götürməkdən, qadir Tanrıya yalvarıb hacət diləməkdən söhbət gedir - bunlar İslam dininin hər bir müsəlmanın qarşısına qoyduğu tələblərdir. Lakin həmin tələblərə İslami qəbul etmiş Oğuz türklərinin həmişə əməl etdiklərini demək çətindir.

"Kitab"ın mətni üzərindəki müşahidələr göstərir ki, oğuz türklərinin müsəlmanlılığı daha çox kafirlərlə üz-üzə dayanarkən, döyüşdən əvvəl meydana çıxır. Qalan vaxtlarda onlar, demək olar ki, ibadət etmirlər. Bu, aşağıdakı səbəblərdən irəli gələ bilər:

a) İslama bütün dərinliyi ilə hələ bələd olmayan bir sıra mühüm dini işləri kənardan gələnlərə verən (diqqət edək: "Saqqalı uzun tat əri banladıq") Oğuz türkləri İslam dünyası qarşısında öz öhdələrinə əsasən qəzaya getmeyi, kafirləri məğlub edərək kilsələrini yuxarı məscid yapmayı, "ban banlatmağ"ı (yəqin onu da "tat əri" icra edir) götürmüsələrlər;

b) epos təfəkkürü üçün müsəlmanlığın "xirdalıqlar"ına getmək o qədər də maraqlı olmadığına görə, ozanlar "sühl dövrü"nün İslam həyatına fikir verməmiş, ancaq müsəlmanlarla kafirlərin üz-üzə durdugu dramatik məqamlarda müsəlman olmanın üstünlüklerini göstərmək məqsədini izləmişlər. Müsəlman türklərin kafirlərlə döyüşü həmişə sonuncuların məglubiyyəti ilə başa çatır - "Kitab"də həmin döyüşlərdən biri bu cür təsvir edilir:

"... Bir qiyamət savaş oldu, meydan dolu baş oldu. Başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar yüksərdü, nali düşdü. Ala-alə köndərlər

susıldı. Qara polat uz qılıqlar çalındı, yelmağı düşdü. Üç yelekli qayın oqlar atıldı, dəmrəni düşdü. Qiyamətin günü ol gün oldu. Bəg nökerindən, nökər böğindən ayrıldı. Dış Oğuz bəgləri ilə Dəli Dondar sağıdan dəpdi, İç Oğuz bəgləri ilə Qazan düba dəpdi, Şöklü məligrə həvalə oldu. Şöglü məligi böğürdübəni atdan yera saldı, qafilliləcə qara başın alıb kəsdi, qaxşıdiban alca qanın yer yüzünə tökdü. Sağ tərəfdə Qaratəgin məlikə Qiyan Səlcuq oğlu Dəli Dondar qarşı gəldi, sağ yanını qılıqladı, yera saldı. Sol tərəfdə Buğacıq məliyə Qaragünə oğlu Dəli Budaq qarşı gəldi. Altı pərli gürz ilə təpəsinə qatı tutu urdu. Dünyaləm gözünə qaranqu oldu, at boyunun qucaqladı, yera düşdü. Qazan bəgin qardaşı kafirin tuğlə sancağını qılıqladı, yera saldı. Dərələrdə, dəpələrdə kafirə qırğın girdi, leşinə quzğun üyüsdü. On iki min kafir qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldu. Qaçanı Qazan bəg qovmadı, aman deyəni öldürmedi. Qalın Oğuz bəgləri doyum oldu".

"Kitab"da kafirlərlə döyüşlərin təsvirinə, Oğuz türklerinin hərbi qələbələrinin tərənnümüñə, demək olar ki, bütün döyüşlərdə "çapar yetən" igidlərin - qazi ərənlərin hünərinə hətta kimin hansı silahdan istifadə etməsinə (bu sonuncu bütün xalqların orta əsrlər dastanları üçün xarakterik olub silahın tarixi mövqeyini eks etdirir) xüsusi diqqət yetirilsə də, əsas məsələ müsəlmanın kafir üzərindəki mə'nəvi-ruhani qələbəsidir: "Kafirin kəlisasını yıqdılar, yerine məscid yapdılar. Kişi-lərin öldürdülər, ban banlatdırılar. Əziz Tanrı adına qüdbə oqtudular". Və heç şübhəsiz, eposun yaradıcısı (ve ifaçısı) olan ozanlar qədim türk epos ənənəsini davam etdirərək ayrı-ayrı qəhrəmanların fəaliyyətinə xüsusi fikir vermiş, onların hünərindən danışmışlar<sup>26</sup>; eposu yazıya alan, "Kitab"ın üzün köçürən müsəlman katiblər isə süjetlərin hansı ideyaya xidmət etməsini əsas götürmüştərlər.

"Kitabi-Dədə Qorqud"da kafirlər "yeddi bin, qaftanının ardı yarıçıltılı, yarımdan qara saçlı, sası dinli, din düşməni, alaca atlı", yaxud "azığın dinli, quzğun dilli", fürsət güdüb çapqıncılıq edən naməndlər kimi təsvir edilir. Qazan xan ova gedərkən kafirin casusu öz böyüyü Şöklü məliyə xəber verir... "Altun ban evlərin kafirlər çəpdilər. Qaza bənzər qızı-gəlini çığırtışdırırlar. Tovla-tovla şahbaz atlarını bindilər, qatar-qatar qızıl dəvələrini yedilər, ağır xəzinəsini, bol ağcasını ya-

maladılar. Qırq incə belli qız ilə boyu uzun Burla xatun yesir getdi. Qazan bəyin qarıcıq olmuş anası qara dəvə boynunda asılı getdi. Xan Qazanın oğlu Uruz bəg üç yüz yigidlən əli bağlı, boynu bağlı getdi". Və hələ bu azmiş kimi, bir böyük kafir Qapılar Dərvəndinə gedir ki, Qazanın on min qoyunu da gətirsin.

Kafirlər Qaraçuq Çobanı dilə tuturlar:  
Qaranqu axşam olanda qayğulu çoban,  
Qarla yağmur yağında çaxmaqlı çoban!..  
Bərə, çoban, iraqından, yaqınından bəri gəlgil,  
Baş endirib bağır basgil,  
Biz kafirə salam vergil.  
Öldürməyəlim, Şöklü məliyə səni ilətəlim,  
Sənə bəqlik alı verəlim.

Qaracuq Çobanın kafirə cavabı isə düşmənin düşmənə sözüdür:

Ala-qara söyləmə, mərə, itim kafir,  
İtimlə bir yalaqda yundum içən azığın kafir!..

Kafir Oğuz igidlərindən qorxur, onlarla açıq döyüşə girmək istəmir. Məsələn, elə ki, bilirlər Bəkil atdan yixilib ayağını sindirib, kafir dərhal onun üzərinə gəlir. Və tekurla (kafirlərin başçısı ilə) kafirlər arasında belə bir səhbət gedir:

"Al ayğır qaçan kim yağı qoxusun alsa, ayağın yerə doğərdi, tozu göğe çıqardı.

Kafirlər aydır:

- Bu at Bəkilindir. Biz qaçarız.

Təkur aydır:

- Mərə, onat görün, bu gələn Bəkilsə, sizdən öndən mən qaçaram, - dedi".

Eposda kafirin qorxalığı oğuz igidlərinin - müsəlmanların onlara saymaz münasibəti ilə qarşılaşdırılır və belə bir təsəvvür yaradılır ki, bir oğuz igidi onlarla kafiri məğlub etməyə qadirdir...

Kafirin casusu gəlib təkura xəbər verir ki, Oğuzdan bir igid gəlib qorquda yatır. Təkur altmış adam göndərir ki, onu tutub getirsinlər. Lakin “oğlan gördü kim, bir alay atlı gelir, sıçradı, adı görklü Məhəmmədə salavat gətirdi. Atına bindi, qara donlu kafirə qılıc urdu, basdı qələyə qoydu. Yenə uyxusun yenəməyib yerinə varıb yatdı, uyudu. Yenə atının çiləberin biləginə keçirdi.

Kafirlər, sağ olanları qaçaraq təkura gəldilər. Təkur aydır:

- Tuv yüzünüzə! Altmış kişi bir oğlanı tutamadınız?! - dedi.

Bu kərrə yüz kafir oğlanın üzərinə gəldilər. Ayğır yenə oğlanı oyardı. Gördü kafirlər alay bağlamış gəlirlər. Oğlan durdu atına bindi. Adı görklü Məhəmmədə salavat gətirdi. Kafirə qılıc qoydu. Basdı qələyə tıqadı. Atını döndərdi genə mənzilinə gəldi. Yuxusun yenəmədi, gerü yatdı, uyudu.

Kafirin qorxaqlığını, Oğuz igidlərinin, müsəlman türklərin qarşısında dura bilməmələrini bir fakt da təsdiq edir ki, kafirlər onlara olan hücumun qarşısını almaq üçün igid Oğuz əsirlərindən istifadə edirlər. Məsələn, “Uşun qoca oğlu Səgrəg boyu”nda kafirlər əsir düşmüş Əgrəregi qardaşı Səgrəgə qarşı qoyular... Yaxud əsir düşmüş Qazan xan oğlu Uruzla döyüşməli olur.

Kafirlər biləndə ki, onların qalası alındı, məsləhətləşib belə qərara galırlər ki, “Qazanı çıqaravuz onlara bərabər edəvüz”. Və Qazana:

“- Qazan bəg, üzərimizə yağı gəldi. Bu yağıyı üzərimizdən ayırasan, səni qoyu verəlim, - dedilər. - Həm xəracə müt'i olalım. Sən dəxi and iç kim, bu bizim elə yağılığa gəlmiyəsən, - dedilər.” Qazanı yaraqlandırıb Oğuz igidlərinin qarşısına çıxarırlar. O biləndə ki, axınçılara oğlu Uruz başçılıq edir, sevinir, “əlhəmdülillah, mənim oglancığım böyük ər olmuş” - deyir.

Kafirə əsir düşmək “Kitab”ın maraqlı motivlərindən biri olub yalnız müsəlman cəmiyyətinin deyil, kafirlərin də xarakterini, dünyagörüşün, həyat tərzini anlamağa kömək edir. Dirsə xanın xanımı həyəcanlanır ki, oğlu birdən kafirə əsir düşmüş olar:

... Qara donlu azğın dinli kafirlərə  
Bir oğul aldırdınsa degil mənə.

Xan babamın qatına bən varayım,  
Ağır xəzinə, bol ləşkər alayın.  
Azğın dinli kafirlərə bən varayım,  
Yaralanıb qazlıq atımdan enməyincə,  
Yönümlə alca qanım silməyincə,  
Qol-bud olub yer tüstünə düşməyince  
Yalnız oğul yollarından dönəməyəlim...

Eposda Qazan xanın, onun ailəsinin, Bamsı Beyrəyin, Qazlıq qocanın, Əgrəgin... kafirə əsir düşməsindən bəhs edilir.

Qazanın əsir düşməsi, əsirlik həyatı “Kitab”ın ən maraqlı səhifələrini təşkil edir...

Qazan Trabzon təkurunun göndərdiyi şahinlə ova çıxır, “kafir eli”nə çatarkən onu yuxu tutub yatır. Kafirlər Qazanı “uyuduğu yerde tutdular, əlin-ayağın bərk bağladılar. Bir ərəbəyə yüklədilər. Ərəbəyə möhkəm orğanla sarıldılar. Ərəbəyi çəkdilər, yürüyü verdilər”.

Qazan kafirə əsir düşdüyü ilk andan düşməni saymır, onu məsxərəyə qoyur:

“Gedərkən ərəbə qicirdisindən Qazan oyandı. Gərindi, bu əlindəki orqanları həp qırdı, ərəbənin üzərinə oturdu. Əlin-əlinə çaldı, qas-qas güldü.

Kafirlər aydınlar:

- Nə gülərsən?

Qazan aydır:

- Mərə, kafirlər, bu ərəbəyi beşigim, sizi yamuru-yumuru dadım-dayam sandım, - dedi”.

Qazanı Tomanın qə'ləsində dərin bir quyuya salırlar. Təkurun xatunu gəlir ki, adı hər yana yayılmış igidi görsün.

“- Qazan bəg, nədir halın? Dirilik yer altındamı xoşdur, yoxsa yer üzündəni xoşdur? Həm şimdə nə yeyərsən, nə içərsən və nəyə binərsən? - dedi.

Qazan aydır:

- Ölülərinə aş verdigin vəqt əllərindən alıram. Həm ölülərinizin yorğasına binərem, kahillərin yedərem, - dedi.

Təkur övrəti aydır:

- Dinin üçün, Qazan bəg, yeddi yaşında bir qızçıqazım ölmüşdür, kərəm eylə, ona binmə, - dedi.

Qazan aydır:

- Ölülərinizdə ondan yorqa yoqdur. Həp ona binərəm, - dedi".

Qazanın hər şeyə inanan Təkur arvadına dedikləri öz nəticəsini verir:

"Övrət aydır:

- Vay, sənin əlindən nə yer yüzündə dirimiz və nə yer altında ölümüz qurtulurmuş, - dedi, gəldi Təkura aydır:

- Kərəm eylə, ol tatarı quyudan çıqar. Qızçıqazın belini üzər. Yer altında qızçıqazıma binərmiş. Qalan ölümərimizi cəm edərmiş, həm ölümərimiz içyün verdigimiz aşı əllərindən çəkib alıb yeyərmiş. Onun əlindən nə ölüümüz, nə dirimiz qurtularmış. Dinin eşqinə, ol əri quyudan çıqar, - dedi.

Təkur bəglerin cəm eylədi. Aydır:

- Gelin Qazanı quyudan çıxarın bizi ögsün, Oğuzu sindürsin. Ondan sonra şərt eləsin bizim elimizə yağılığa gəlməyə, - dedi".

Qazanı quyudan çıxarıb gətirirlər. O yenə kafirə məhəl qoymur. Deyir ki, "mən yer yüzündə adam ögməzin. Bir adam gətinin binəyim, sizi ögəyim". Kafiri at kimi minir, öldürür. Sonra qopuzunu isteyir... Və kafiri belə "öyür":

Bin-bin ərdən yağı gördümsə, oyunum dedim,  
Yığırkı bin ər yağı gördümsə, yiyiamadım,  
Otuz bin ər yağı gördümsə, ota saydım,  
Qırq bin ər yağı gördümsə, qıya baqdım...  
Məhəmməd dini eşqinə qılıc urdum,  
Ağ meydanda yumru başı topca kəsdim!  
... Ərqic qırda yığanır Ümman dənizində,  
Sərp yerlərdə yapılmış kafir şəhri,  
Sağa-sola çırıntı urub yüzgütüləri.  
Su dibində dönər bəhriləri,  
Tanrı mənəm! - deyil su dibində çığırışar asiləri,

Önün qoyub tərsin oqur qız-gəlini,

Altun aşiq oynar Suncidanın bəgleri.

Altı qatla Oğuz vardı aləmmədi ol qə'ləyi,

Altı baş ərlə mən Qazan vardım,

Altı günə qoymadım, onu aldım.

Kələsasın yığıb yerinə məscid yapdım,  
ban banlatdım,

Qızını-gəlinini ağ köksümde oynatdım,  
Bəglərini qul etdim!..

Onda dəxi ərəm-bəgəm deyü ögünmədim,  
Ögünən ərənləri xoş görmədim.

... Ərqic qırda döndərdigim, mərə, kafir, sənin baban,  
Şaqqaqına imrəndigim sənin qızın-gəlinin.

Ağcaqala, Sürməlidə at oynatdım,

Atla Qarun elinə çapqun etdim,

Ağ aqça gətirdilər, puldur dedim,

Qızıl-altun gətirdilər baqırdır dedim,

Ala gözlü qız-gəlin gətirdilər, aldanmadım...

Kələsasını yığdım, məscid yapdım,

Altunu, gümüşü yağmalatdım,

Onda dəxi ərəm, bəgəm deyü ögünmədim...

... İt kibi gu-gu edən çirkin xırslı,

Küçük donuz şülənli,

Bir torba saman döşəkli,

yarım kərpic yasdıqlı,

Yonma ağac tanrılı

Kopəğım kafir!

Oğuzu görərkən səni ögməgim yoq,

İndən öldürürsən, mərə, kafir öldür məni.

Öldürməzsən, qadir qoursa,

Öldürəyim, kafir, səni...

Qazanın kafirə bu müraciəti yalnız poetik mükəmməlliyi, möhtəşəm Oğuz qəhrəmanının xarakterini olduqca gözəl ifadə etməsi

ilə diqqəti çəkmir, həm də müsəlman türk axınçısının, qazisinin əlaqı barədə aydın təsəvvür yaradır: O qorxmazdır, Məhəmməd dini eşqinə min-min kafirə qarşı durmağa hazırlıdır. Uzaq-uzaq səfərlərə gedən bu Oğuz igidi sildirən qayalar üzərində tikilmiş kafir qalalarını almış, kilsələri yıxıb yerində məscid yapmış, dinsizi dinə gətirmişdir. Ona müqavimət göstərən kafirləri amansızcasına cəzalandırılmış, qızını-gəlinini əsir almış, kafir ellərində at oynatmışdır. Düşmənin hədiyyəsinə, ona təklif edilən qadına, pula-qızıla, rüşvətə aldanmamış, kafiri adam saymamışdır... Və bütün bunları etməkla yanaşı heç zaman özünü öyməmiş bunu elədim, onu elədim - deməmişdir.

"Bəkil oğlu Əmrənan boyu"nda görürük ki, Qazan özünü öymür, təvəzö'kar bir qəhrəmandır: "Av çağırıldalar. Cün av yarağı oldu, kim atın ögər, kim qılıcın, kim çəkib ox atmağın ögər. Salur Qazan nə atın ödədi, nə kəndin ödədi. Amma bəglərin hünərin söylədi".

Qazan bir də ona görə güclüdür ki, o, böyük bir cəmiyyətin başçı-sıdır, oğlu, qardaşı var... Kafirlər əsir düşmüş Qazanı öldürmekdən qorxurlar, "bunun oğlu var, qardaşı var, bunu öldürmək olmaz" - deyirlər. Ümumiyyətə, kafirlər, əsir düşmüş Oğuz igidlərinə - qazilərinə cəza versələr də onları öldürmərlər... Hətta xoş günlərində həmin igidləri getirib qopuz çaldırır, qulaq asırlar. Çok zaman igidi ona görə əsir saxlayırlar ki, öz yerinə (Oğuz) qayıdır yeni qüvvə ilə onların (kafirlərin) üzərinə gəlməsin. Lakin həmin əsirləri ya atası, ya da övladı gəlib xilas edir (Uruzu Qazanın, Qazanı isə Uruzun xilas etdiyi kimi), ya da özləri imkan tapıb qaçırlar (Beyrək kimi). Çünkü "Kitab"da təqdim edilən epik zaman kafirlər üçün deyil, İslamu qəbul etmiş Oğuz türkleri üçün işleyir.

"Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy"da Uruzun dustaqlıqla nələr çəkdiyi barədə danışılır:

"Qanlı Qara Dərvənddə kafir dəxi qonmuş id. Oğlana qara kəpənək geydirmişlərdi. Qapı eşiki üzərində ərquri biraqmışlardı. Giren basar, çıqan basardı. Qarı düşmən tatar oğlu əlimizə girmişgən cəzaya ölümərim... Bu məhəldə xan Qazan yetdi. Qonur atın oynatdı. Kafir Qazanın gəldigin gördü, ürkdü. Kim atın binər, kim cősən geyər... Oğlan başın qaldırdı. Aydır:

- Mərə, kafir, nə haldır?

Kafir aydır:

- Baban gəldi, tutalım deriz.

Oğlan aydır:

- Aman, mərə kafir, aman!

Tanrıının birliginə yodqı güman!

Kafirlər oğlana aman verdilər. Əlin çözüdlər, gözün açıldılar. Babasına oğlan qarşılıqlı gəldi..."

Uruz atasını kafirlərlə döyüsdən çəkindirmək istəyir, ona yalvarır ki, çıxıb getsin, vuruşmasın. Düşünür ki, birdən kafirə məğlub olar... Çünkü "oğul üçün ata ölmək eyib olur". Və bunu da əlavə edir ki:

Yaradan haqqıçığın, baba, qayıda döngil,

Evə varğıl.

Qarıcıq anam qarşılıqlı gəlsə, məni sənə sorsa,

Baba, doğru xəber vergil.

Gördüm, sənin oğlun tutsaq, degil,

Qarusundan ağ əlləri bağlı, degil,

Qara qıldan sicim boynuna taqlı, degil,

Qara donuz damında yatır, degil,

Qıl kəpənək boyuncuğun sürüür, degil,

Ağır bunağı topucığın dögür, degil,

Yanmış arpa etməgi, acı soğan öynəsi, degil...

Mənim anam mənim üçün qayıramasın,

Bir ay baqsın, bir ayda varmazsam, iki ay baqsın,

İki ay da varmazsam, üç ay da baqsın,

Üç ay da varmazsam, öldügümü ol vaqt bilin.

Ayğır atım bölgəzlayıb aşım versin,

Yad qızı halalıma dəstur versin,

Bana tutan gerdəgə ayrıq gırsın.

Anam mənim üçün gög geyrib, qara sarınsın,

Qalın Oğuz elində yasım tutsun.

Mənim başım sənin yoluna qurban olsun,

Geri dön, baba!..

Kafırlar Beyrəyi yuxuda ikən əsir alıb qırx yoldaşı ilə birlikdə Parasarın Bayburd hasarına salırlar. On altı il burada dustaqlı olur. Kafırlar şad günlərdə Beyrəyi gətirib qopuz çaldırlar, Beyrək bazırganlarla xəbərləşir... Hətta iş o yerə çatı ki, həmin bazırganlar ona buradan qaçıb getməsini, sevgilisi Banu Çiçəyə qovuşmasını məsləhət görürler. Və Beyrək onu sevən kafir qızının köməyi ilə hasardan "pirlayıb" uçur. Kafir ilxisi içərisində olan Boz ağızırına minib Oğuya gedərkən yoldaşlarını kafırlarə tapşırır:

Mərə, sası dinli kafir!  
Mənim ağızman sögüb durursan, duyamadım,  
Qara donuz etinən yəxni yedirdin, doyamadım.  
Tanrı mana yol verdi, gedər oldum,  
Mərə, kafir, otuz doqquz yigidim əmanəti!..  
Mərə, kafir, birin aksik bulsam, yerinə on öldürərim,  
Onun eksik bulsam, yerinə yüzün öldürərim...

Göründüyü kimi, eposda qazilərin həyatı müxtəlif tərəfləri - həm zəfərləri, həm də əsirlilikdə keçən ağır günləri ilə təsvir edilir...

Bu və ya digər səbəbdən öz xanına ası olmuş Oğuz igidləri içərisindən elə namərdələr tapılır ki, onlar kafir əllərinə qaçmaq isteyirlər. Məsələn, Buğac xanın qırx yoldaşı onun atası Dirsə xanın əllərini ardından bağlayıb Qalın kafir əllerinə apararkən Buğac gəlib atasını xilas edir...

Eposda etnik münaqişədən söhbət getmir, bütün ziddiyyətlər dini-ideoloji mahiyyət daşıyır, müsəlmanlarla kafırlar arasında baş verir. Lakin müsəlmanların əsasən Oğuz türklərindən, kafırların isə qıpçaq türklərindən, gürcülərdən (ümumən iber-Qafqazlardan), yunanlardan (rumlardan) və s. olması həmin münaqişələrə müəyyən dərəcədə etnik məzmun verir. Müsəlmanlar kafırlarə "it kibi gu-gu edən" deməklə, yəqin ki, onların (qeyri-müsəlmanların, həm də qeyri-türklərin) başa düşmədikləri dillərini nəzərdə tuturlar...

Müsəlmanlar kafırla döyüşdə, mühabibdə şəhid verirlər. Məsələn, "Kitab"ın "Salur Qazanın evi yağmalandığı boy"da "elin qoca oğlu Sarı Gülməş Qazan bəgin evi üzərinə şəhid oldu", Qaraçuq Çobanın

"iki qardaşı oxa düşdü, şəhid oldu... Çoban şəhid olan qardaşlarını həqqinə qoydu". Eləcə də əlavə olaraq, "beş yüz Oğuz yigitləri şəhid oldu" - deyilir... Epos qazaya getməyin faciəvi reallığını göstərməklə, hər şeydən əvvəl, İslamin qələbəsinin, İslam dini uğrunda mübarizənin gərginliyini, dramatizmini nümayiş etdirir. Həmin gərginlik, dramatizm yalnız eposu yarananların fantaziyası deyil, həm də epoxal tarixi həqiqətlərin in'ikasıdır.

"Kitab" Oğuz bəylərinin İslam dini qarşısındaki xidmətləri yalnız bu və ya digər hadisənin (kafirə qarşı bilvasitə mübarizənin) təsvirində deyil, onların stabil tə'yinlərində də aydın şəkildə özünü göstərir; məsələn: "Varıban peyğəmbərin yüzünü görən, gəlibəni Oğuzda sahabəsi olan, acığ tutanda biglərindən qan çıqan, biçi qanlı Bəkdütə Əmən"; "Dəmirqapı Dərvəndindəki dəmir qapıya dəpib alan, altmış tutam ala göndərinin ucunda ər bölgündən Qiyan Səlcuq oğlu Dəli Dondar"; "Həmdilən Mərdin qə'ləsin dəpib yılan, dəmir yaylı Qırqaq məliyə qan quşdurən, gəlibən Qazanın qızın erliklə aalan, Oğuzun ağ saqqallı qocaları görəndə ol yigidi tehsinləyən... Qaragünə oğlu Qarabudaq"; "Dəstursuzca Bayındır xanın yağışın basan, altmış bin kafirə qan qusturan, ağ-boz atının yelisi üzərində qar durdurən Qəflət Qoca oğlu Şir Şəmsəddin", "Kafırları it ardınca bıraqıb xorlayan, eldən çıqbıq Ayğırgözlü suyundan at yüzdürüən, əlli yeddi qə'lənin kildin alan Ağ məlik Çeşme qızına nigah edən, Süni Sandal məlikə qan quşdurən, qırq cübbə bürünüb otuz yeddi qə'lə bəeginin məhbub qızlarını çalıb bir-bir boynun qucan, yüzündən, dodaqından öpən, Elin qoca oğlu Alp ərən" və s.

Bu isə o deməkdir ki, həmin oğuz igidləri öz dövrlərinin - İslama kecid dövrünün övladları olub həmin dövrün tarixini bütün dramatik gərginliyi ilə yaşayırlar...

"Kitab" müsəlmanlarla kafırlar arasında müəyyən münasibətlərin, əlaqələrin olmasına da göstərir - bazırganlar, bə'zi anlaşılmazlıqları nəzərə almasaq, sərhədləri manesiz keçirlər, Oğuz igidləri kafırlardən qız alırlar, hətta "Baybura oğlu Bamsı Beyrək boyu"ndan belə mə'lum olur ki, Baybecan qızı Banu Çiçəyi bir tərəfdən Beyrəklə beşikkörtmə nişanlı edir, digər tərəfdən, kafirə - Bayburd qalasının bəyinə söz verir ki, qız onundur...

Qanturalının atası Qanlı qoca oğlunu evləndirmək fikrinə düşərkən ona layiq qızı yalnız Oğuzda deyil, kafir ellərində də axtarır: "İç Oğuza girdi, qız bulamadı. Dolandı Daş Oğuza girdi, bulmadı. Dolandı Trabzona gəldi. Məgər Trabzon təkərunun bir azim görklü məhbub qızı vardı. Sağına-soluna iki qoşa yay çəkərdi. Atlığı ox yere düşmədi..."

Lakin Qanlı qoca istəmir ki, oğlu kafir ellərinə getsin, ona görə də aşağıdakı sözlərlə Qanturalını yolundan döndərmək istəyir:

Oğul, sen varacaq yerin dolamac-dolamac yolları olur,  
Atlı batıb çıqamaz onun balçığı olur,  
Ala yılan sökəməz onun ormanı olur,  
Göklə pəhlü uran onun qə'ləsi olur,  
Göz qaquban könlük alan onun görklüsü olur,  
Hay demədən baş götürən cəlladı olur,  
Yağrısında qalqan oynar yayası olur...  
Yavuz yerlərə yeltəndin, qayıda döngil,  
Ağ saqqallı babanı, qarıcıq olmuş ananı bozlatmağıl.

Qanturalı Allah-Tanrıya sığınib kafir ellərinə varır, hər çətinə düşəndə, yaxud çətin bir iş başlayanda "adı görklü Məhəmmədə salavat" gətirir, "couməndlər coumərdi gəni Tanrı"dan mədəd dileyir, qalib gəlir" ("Kitab"da deyildiyi kimi, "çün inayət Tanrıdan oldu"). Və kafir qızı Sarı donlu Selcan xatunu alıb Oğuza yola düşür.

Lazımı sınaqlardan keçərək, şərtləri yerinə yetirərək qızı alsa da, təkər müxənnətlik edir, onun arxasında qoşun göndərir. Lakin Qanturalı ilə Selcan xatun kafirin qoşununu qırıb, sağ qalanı geri qaytarırlar.

Eposda kafirlərlə müsəlmanların münasibətindən belə mə'lum olur ki, kafirlər Oğuzdan inciyib onların yanına gələn, dinlərini qəbul edib onlara tabe olan igidləri məmənnuniyyətlə qəbul edirlər...

Qazan xanın hərəkətindən (ona qarşı münasibətindən) inciyən Uruz atasına deyir:

Ünüm ünle,  
Mənim sözüm dinlə, ağam Qazan!  
Sağına baqdın, qas-qas güldün.

Soluna baqdın çox sevindin.  
qarşına baqdın, bəni gördün, ağladın.  
Səbəb nədir degil mana,  
Qara başım qurban olsun, babam, sana...

Və sonra əlavə edir:

Deməz olursan, qalqubanı yerimdən mən duraram,  
Qara gözlü yigitlərimi boyuma alaram,  
Qan Abqaz elinə mən gedərəm,  
Altun xaça mən əlimi basaram,  
Pülüklü kişinin əlin öpərəm,  
Qara gözlü kafir qızın mən alaram...  
Dəxi sənin yüzünə mən gəlməzəm...

Lakin Uruz biləndə ki, atasının öz emosiyasını bu cür kəskin şəkil-də bildirməsi (ağlaması) onun geləcəyi saridən narahatlığı ilə bağlıdır, çox da dərinə getmır. Cünki qazi ərənlər dövrünün sərt məntiqi ondan (Uruzdan) tələb edir ki, baş kəssin, qan töksün, hünər göstərsin.

...  
...

"Dədə Qorqud" eposu (xüsusilə "Kitabi-Dədə Qorqud") Azərbaycanda (və onun ətraflarında) gedən tarixi, mə'nəvi-mədəni bir prosesi - İslama keçidi, İslam dini uğrunda müzəffər mübarizəni bütün dolğunluğu, mürakkablıyi, məhrumiyyətləri ilə birlikdə əks etdirir. Və ma'lum olduğu kimi, İslam yarandığı dövrda (eləcə də sonralar) mütərəqqi bir dünyagörüşü forması kimi yayılıraq müxtəlif xalqların mədəniyyətlərinin inkişafına güclü təkan vermişdir.

Hər seydən əvvəl ona görə ki, iudaizm, buddizm və xristianlıqdan fərqli olaraq islam dünyasının daha ağıllı dövründə, ya'nı zakənin (fəlsəfənin) ibtidai inamları, mifologiyani sıxışdırıldığı bir dövrə formalasdığını görə əvvəlki dünya dinlərindən daha çox fəlsəfi olmuşdur;

ikincisi, İslam həm təşəkkül-formalaşma, həm də yayılma - mənimşənilmə (ictimai şüura yiyələnmə) prosesində əvvəlki dinlərin, dünyagörüşlərinin proqressiv tə'siri öz üzərində hiss etdiyi üçün dünyaya həmin dinlərdən, dünyagörüşlərdən daha çox açıq olmuş, fikir plüralizminə kifayat qədər geniş imkan vermişdir;

bütçüncüsü isə, müxtəlik etnik manşəyə, etno-psixiologiya və etnik dünyagörüşlərinə mənşələr - ərəblər, farşlar, türklər və b.) tərəfindən bir neçə əsr ərzində (və İslama qədərki zəngin düşüncə mədəniyyəti əsasında!) qəbul edilən İslam istər-istəməz əvəlki təfəkkür mühitləri ilə hesablaşmalı olmuşdur...

Lakin İslama keçidin eposunu, maraqlıdır ki, nə ərəblər, nə də farşlar deyil, məhz türklər - Oğuz türkləri yaratmışlar, bu isə o deməkdir ki, İslam dünyagörüşü, mə'nəviyyatı nə ərəblərin, nə də farşların deyil, məhz türklərin epik təfəkküründə rezonans vermişdir.

Və beləliklə, "Dədə Qorqud" eposunun təşəkkül tapıb yayılmaşı, yazıya alınması, üzünün köçürülməsi və s. proseslər öz enerjisi ni aşağıdakı mənbələrdən almışdır:

- a) qədim türk epik təfəkkürü;
- b) İslam dini;

v) Azərbaycanda məskunlaşmış Oğuz türklərinin (prinsip e'tibarla Azərbaycan xalqının!) get-gedə daha çox İslama əsaslanan ideya-estetik marağı, yaradıcılıq ehtirası, mə'nəvi mədəniyyəti.

1 E.Əlibeyzade. Azərbaycan xalqının mə'nəvi mədəniyyət tarixi, Bakı, 1998, səh.423-424.

2 Yene orada, səh.424.

3 Yene orada, səh. 424.

4 Bu barede geniş mə'lumat üçün bax: René Rousset. Bozkır İmparatorluğu, İstanbul, 1993, s. 147-172. Çeviren Dr. M.Reşat Uzmen.

5 Azərbaycanda "Kitabi-Dədə Qorqud"un en görkəmlı tədqiqatçısı akad. H.Arası yazar: "Bu dastanda hamı İslamdır, "kafirler" ilə müharibə edirlər. Allah, Məhəmməd ve başqa inan adları çox tekrar olunur. Kerbelə hadisəsi xatrlanır, qəhrəmanlar namaz qılırlar, lakin bunlar katiblər tərəfindən qüvvətlendirilmişdir. Dastanda İslam dini dərin və esaslı kök salmamışdır. Bütperəstlik elamətləri də mələkədə qüvvətli yer tutur. İnsanlar təbiət qüvvələrinə de inanıb e'tiqad edirlər". Bax: H.Arası. Azərbaycan ədəbiyyatı: tarixi ve problemləri, Bakı, 1998, səh.34. Bu gün məselenin bu cür şəhri ilə razılaşmaq çətinlidir.

6 Azərbaycanın dünya şöhrəti qorquduşuslarından professor Şamil Cəmşidov "Kitabi-Dədə Qorqud"un yubileyi münasibətə tertib etdiyi "Qisa yoldaşlığı"ndə (Bakı, 1997) "Kitab"da İslamın yeri barede kifayət qədər dəqiq təsvərdir.

7 Behlül Abdulla. "Kitabi-Dədə Qorqud" və İslam dini. Bakı, 1997.

8 Müq. et: B.M.Жирмунский, Народный героический эпос, Москва-Ленинград, 1962; E.M. Мелетинский. Происхождение героического эпоса, Москва, 1963; X.Г.Королы. Взаимосвязь эпоса народов средней Азии, Ирана и Азербайджана, Москва, 1983.

9 Geniş mə'lumat üçün bax: N.Cəferov. Qədim türk eposu. - Türk dünyası: xaos ve kosmos, Bakı, 1998, səh. 43-87.

10 Bu barede bax: N.Cəferov. "Koroğlu"nun poetikası, Bakı, 1997, səh.3-5.

11 Bax: Azərbaycan tarixi, Bakı, 1996, səh.191. Ümumiyəttelə "Kitab"ın tarixşunaslığı barede bax: Y.H.Səferov. Azərbaycan qədim, erken orta əsrlər tarixinin tarixşunaslığı, Bakı, 1998, səh.131-170.

12 Professor Yaqub Mahmudov tamamilə düzgün olaraq "Kitab"dakı be'zi hadisəleri qaraqoynulular və aqqoynulular dövrü hadisəleri ilə müqayisə edir. Bax: Y.Mahmudov. Azərbaycan tarixi (İntibah dövrü), Bakı, 1996.

13 Bax: N.Cəferov. Azərbaycan etnik-mədəni sisteminin yaranmasında qıpçaq türklerinin rolü. - "Altay dünyası" jurnalı, 1997, 1-2, səh.33-42.

14 Dədə Qorqud eposunun araşdırıcıları (M.F.Köprülü, B.Ögel, M.H.Tehmasib...) menbələrə əsaslanaraq göstərirler ki, o (Qorqud Ata, yaxud Dədə Qorqud), yalnız Məhəmməd peyğəmbərin dövründə yaşamamış, həmçinin həzərat peyğəmbərin yanına gedərək ondan İslam dinini qəbul etmiş, gelib onun təbliğilə ilə mesğul olmuşdur. Bax: B.Abdulla. "Kitabi-Dədə Qorqud" və İslam dini, səh.6-7.

15 Divani Luqat-it-Türk Tercümesi, I c., Ankara, 1992, s.3

16 Yene orada, səh.3-4.

17 Bax: В.В.Бартольд. Турецкий эпос и Кавказ в Книге моего деда Коркута, Москва-Ленинград, 1962.

18 M.H.Tehmasib. Dastanlarımızın bir növü haqqında. - Azerbaycan şifahi xalq edəbiyyatına dair tədqiqlər, 4-cü kitab, Bakı, 1976, seh.5.

19 B.Abdulla. "Kitabi-Dede Qorqud" ve İslam dini, seh.32.

20 Bax: X.Koroglu. Oğuzskiy geriočeskiy epos, Москва, 1976, c.124.

21 "Kitab"da ne "Avesta" - atəşperəstliyin, ne də oğuzlar arasında bütərəstliyin izlərinə əsədül edilmir. Ona görə də bir sıra tədqiqatçıların 20-30-cu illerde "yuxarı"dan təbliğ olunmuş guya Azerbaycan xalqı, atəşperəst, yaxud bütərəst idi ideologiyasına bu güne qəder uyması tamamilə yanlışdır.

22 Bu barədə bax: World History, 1991.

23 Literaturniy enciklopedicheskiy slovar, Москва, 1987, c.154.

24 Qeyd edək ki, bəzilər tarixçilər "Kitab"da anaxaqanlığın (matriarxatın) izlərini axtarırlar. Bax: Y.H.Sefarov. Azerbaycanın qədim, erken orta əsrlər tarixinin tarixşünaslığı, seh.157-159.

25 Y.H.Sefarov. Azerbaycanın qədim, erken orta əsrlər tarixinin tarixşünaslığı, seh.156.

26 "Kitab"da deyilir: "Dədəm Qorqud gelübən boy boyladı, soy soyladı... Məndən sonra alp ozanlar söylesin, alnı açıq comərd ərenlər dinləsin, - dedi".

## MÜNDƏRİCAT

Giriş	3
I. İbtidai inamlardan (və tanrıçılıqdan!) islam dininə	7
II. Müsəlmanların (qazılərin) kafirlərə qarşı mübarizəsi	28
Nəticə	52
Qeyd göstəriciləri	53

Nizami Cəfərov.  
“Kitabi-Dədə Qorqud”da  
İslama keçidin poetikası.  
(Azərbaycan dilində)

Rəssamı: Nərgiz Əliyeva  
Üz qabığındaki miniatür rəsmi müəllifi  
Fəxrəddin Əliyevdir  
Kompüter işləri: Natella Qoqnidze  
Ağgül Tağızadə  
Korrektorlar: Elnaz Xəlil qızı  
Gülnarə Zeynalova  
Yığılmaga verilib: 05.05.1999  
Çapa imzalanıb: 14.05.1999  
Formatı 84 x 108 1/32. Tirajı 1000  
Hecmi 3,75 ç.v. Sifariş № 179  
Qiyməti müqavilə ilə.

Yeni Nəşrlər Evi. Bakı, Mətbuat prospekti, 529-cu məhəllə, III mərtəbə

Kitab "Elm" RNPM-nin mətbəəsində çap edilmişdir.  
(Bakı, İstiqlaliyyət 8).

